

## Havalardan aslıdır

Ölkə üzrə 22 seysmoloji stansiya quraşdırılacaq



Türkiyənin verəcəyi quyu dibi stansiyanı azad edilmiş torpalarımızda quraşdırmağı planlaşdırırıq.

Bunu Trend-ə açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli deyib.

O qeyd edib ki, "RSXM-nin 2022-ci il planına işğaldan azad edilmiş rayonlarda seysmik stansiyaların açılması məsələsi də artıq salınıb. Azad olunmuş ərazilərdə 10 seysmik stansiyanın qurulması nəzərdə tutulub. Bundan başqa hazırda ölkə üzrə 22 stansiya quraşdırılmaqdadır. Havalılar yaxşı keçərsə, bu stansiyalar mart ayının axırına kimi quraşdırılacaq" - deyə Q. Yetirmişli qeyd edib.

## UNESCO Azərbaycana və Ermənistanla missiya göndərəcək

UNESCO Azərbaycana və Ermənistanla missiya göndərəcək.

Bununla bağlı Prezident İlham Əliyevin, Fransa Prezidentinin, Avropa İttifaqı Şurasının Prezidentinin və Ermənistanın baş nazirinin iştirakı ilə videoforvardda keçirilən görüşündə razılıq əldə olunub.

Görüşdə, UNESCO-nun Azərbaycana və Ermənistanla missiyası məsələsi də müzakirə olunub və missiyanın hər iki ölkəyə göndərilməsinə dair razılıq ifadə edildi.



## Məktəblərin iki həftəlik qapanması mütləqdir

Vəziyyət kritikdir, həm uşaqlar, həm də böyükler arasında ciddi yoluxma müşahidə olunur

Məlum olduğu kimi, koronavirusun yeni ştamı olan "Omikron"a yoluxma sayında son günlər böyük artım müşahidə olunur. Böyükdən kiçiyə hər kəs yoluxma təhlükəsindən narahatdır. Xüsusilə də övladı məktəblərdə təhsil alan valideynlərə məktəblərlə bağlı tədrisin distanta keçidi maraqlıdır. Təhsil Nazirliyi məktəblərin bağlanmasına münasibət bildirib. Nazirliyin Ümumi təhsilin təşkili və idarə olunma-

sı şöbəsinin müdiri Elnur Əliyev fevralın 2-si tarixində görə, qeyd edib ki, ölkədə 9 məktəbin COVID-19-la əlaqəli distanta tədrisə keçib:

"299 sinif də tədrisi onlayn formada davam etdirir. Bir həftə ərzində onlar distanta tədrisində olacaq. İndiki zamanda statistika göstərir ki, yoluxma sayı əvvəlki aylarla müqayisədə nisbətən çoxdur.

(səh.3)

№ 22 (5544), 2022-ci il

Qiyməti 40 qəpik

# ŞƏRQ

Günəş Şərqdən doğur!

www.sherg.az

5 fevral 2022-ci il (şənbə)



## Ərdəğanın köməkçisi: "Paşinyan martda Türkiyəyə gələcək"

Qarabağın azad edilməsi sülhün açarıdır. Bunu Türkiyə Prezidentinin köməkçisi Fuad Qoçtay "A-Haber" telekanalına müsahibəsində deyib.

O qeyd edib ki, Minsk qrupunun həmsədr ölkələri əslində 30 il ərzində mümkün sülhü həll kimi təklif edirdilər. Nəticə etibarlı ilə uzanan sadəcə Ermənistan oldu, Azərbaycan isə hər tərəfli şəkildə gücləndi.

"Türkiyə - Ermənistan arasında münasibətlərin normallaşma prosesində xüsusi nümayəndələr təyin olundu və müsbət mesajlar verildi. (apa) Ümid edirik ki, bu proses sürətlənəcək və biz Ermənistanla çox qısa müddətdə irəliləyə bilərik. Bundan əlavə, dəhlizlər açılacaq. Ermənistan Baş nazirinin Antalya Diplomatiya Forumuna gələcəyik dediyi nöqtəyə gəlmişik", - deyə o bildi.

## Stoltenberq bankın sədri seçilib

NATO Baş katibi postuna 5 namizəd var



NATO Baş katibi postuna əsas namizədlərin adları məlum olub.

Baş katib postuna namizədlər Böyük Britaniyanın sabiq Baş naziri Tereza Mey, Niderlandın Baş naziri Mark Ruytə, Rumıniyanın Prezidenti Klaus Yohannis, Estoniyanın Baş naziri Ka-

ya Kallas və Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə sabiq Ali Nümayəndəsi Frederika Moqerininidir.

Onlardan biri Norveç Mərkəzi Bankının sədri seçilən Jens Stoltenberq əvəz edəcək.

Stoltenberq Baş katib mandatının bitdiyi gündən yeni işinə başlayacaq.

# Makronun dialoq təşəbbüsü baş tutdu

Azərbaycan, Fransa, Aİ və Ermənistan liderləri sülh danışıqlarını, mina problemini və digər məsələləri müzakirə ediblər



Fevralın 4-də Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoforvardda görüş keçirilib.

Görüş zamanı əvvəlcə Prezident Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə 2021-ci il dekabrın 14-də Brüsseldə keçirilmiş birgə görüşün əhəmiyyəti vurğulandı.

Sonra Brüssel sülh gündəliyinin davamı olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair etraflı müzakirələr keçirildi. Bu

xüsusda, tədbirin əvvəlcədən müəyyən edilmiş gündəliyinə uyğun olaraq, iki ölkə arasında münasibətlərin müxtəlif aspektləri, o cümlədən humanitar məsələlər, etimad quruculuğu, Azərbaycanın üzlaşdığı mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlərə dair fikir mübadiləsi aparıldı.

(səh.2)

## Xocavənd rayonunun Bulutan kəndində faktlar aşkarlandı

ABŞ hökumətinin maliyyələşdirdiyi USAID Qarabağ separatçılarına yardım göstərib

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) Qarabağ separatçılarında yardım göstərib. Bununla bağlı faktlar Xocavənd rayonunun Bulutan kəndində aşkar edildi.

Trend əbər verir ki, sosial şəbəkələrdə həmin kənddə tibb məntəqəsinin görüntüləri yayılıb. Tibb məntəqəsi separatçılar üçün məhz USAID tərəfindən təchiz edilib. Bunu avadanlıqlar üzərində agentliyin loqotipləri də təsdiq edir.

ABŞ hökuməti tərəfindən maliyyələşdirilən agentliyin separatçılara yardım göstərməsi faktı Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün kobud şəkildə pozulması deməkdir. ABŞ-ın 30 il ərzində Qarabağ münasibətlərinin dinc yolla tənzimlənməsi üçün uğursuz danışıqlar təşkil etmiş ATƏT Minsk qrupunun həmsədrindən biri olduğu halda USAID-in bu əməlləri daha da hiddət doğurur.

# Ərdəğan bacardı

Zelenski razıdır, qaldı Rusiya

Ukraynaya səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdəğanla həmkarı Vladimir Zelenski arasında təkbətək görüş təxminən 3 saat 10 dəqiqə davam edib.

Daha sonra nümayəndə heyətləri arasında görüş keçirilib və rəsmi sənədlərin imzalanma mərasimi baş tutub.

Mərasimin ardından təşkil olunan mətbuat konfransında Ərdəğan Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməyə davam etdiklərini bəyan edib.

(səh.3)



## "Qadının əri birinci növbədə onun dövlətidir"

Aysel Əlizadə: "Dövlət uşaq pulu verməli və uşağı bağça ilə təmin etməlidir"

(səh.6)

## Ürək narahatlıqları bir günün içində yaranmır

İllərin problemi ürəyin tac damarlarında yığılıb qalır və son anda özünü büruzə verir

(səh.7)



## Koronavirusa yoluxanların sayı 7 mini keçdi

26 nəfər vəfat edib, 3 435 nəfər müalicə olunaraq sağalıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 7 050 yeni yoluxma faktı qeydə alınıb, 3 435 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Şərq"ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 683 476 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 637 429 nəfər müalicə olunaraq sağalıb, 8 823 nəfər vəfat edib, aktiv xəstə sayı 37 224 nəfərdir.

## Şəkiddə Psixiatriya xəstəxanasından 2 nəfər qaçdı

Şəkiddə Psixiatriya xəstəxanasından 2 nəfər qaçıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Şərq"ə verilən xəbərə görə, fevralın 2-də saat 2 radələrində Şəki Rayonlararası Psixiatriya xəstəxanasından Şəki şəhər sakinləri M.Orucov və E.Salehovun qaçmaları barədə daxil olmuş məlumatla əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib.

Görülmiş operativ tədbirlər nəticəsində həmin şəxslər Şəki Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Şəki ŞRPŞ-ə təhvil verilib.





enerji resurslarının etibarlı təchizatçısı olub. Biz neft ixracatına 2006-cı ildən başlamışıq, artıq uzun illərdir. Təchizatda heç bir fərsə olmayıb, müqavilə şərtləri pozulmayıb, enerji siyasəti arxasında heç bir siyasi gündəm yox idi. Bizim enerji siyasətimiz həmişə çox açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub, əməkdaşlığa və qarşılıqlı dəstəyə gətirib çıxarıb. İndi isə mən

Azərbaycanın isbat edilmiş qaz ehtiyatları daha da çox olacaq. Dediğim kimi, "Şahdəniz" Azərbaycanı əsas qaz yatağıdır və buvaxtədək Cənub Qaz Dəhlizinə töhfə verən yeganə yataqdır. Lakin digər layihələr üzərində də iş gedir".

**"Abşeron"da birinci mərhələdə 1,5 milyard kubmetr qaz hasil olunacaq"**

**Ölkə başçısı vurğulayıb ki, ən böyük qaz kondensatı yataqlarından biri olan "Abşeron"da tezliklə hasilata başlanılması ümid edilir:** "Ola bilsin, bir ildən də az müddətdə. İş mərhələləri aparılacaq. "Abşer-

## "Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var"

Prezident İlham Əliyev: "Bizim enerji siyasətimiz həmişə çox açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub"

"Məşvərət Şurasının hər bir iclasında müəyyən nailiyyətlər əldə olunub". Bunu Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında deyib. Dövlət başçısı bildirib ki, belə format təkcə önmüzdə olan əhəmiyyətli məsələləri həll etmək üçün yox, eyni zamanda, ikitərəfli və çoxtərəfli təmaslar qurmaq üçün daha yaxşı imkanlar yaradır:

"Hər ilin fevral ayında biz ənənəvi olaraq əvvəlki ildə görülmüş işləri nəzərdən keçiririk və gələcək addımlarımızı planlaşdırırıq. Qeyd etmək istəyirəm ki, Məşvərət Şurasının hər bir iclasında müəyyən nailiyyətlər əldə olunub. Hər il biz müəyyən yeni nailiyyətlər haqqında məlumat verirdik. Biz çox şadıq və özümüzü təbrik edə bilirik ki, bu dəfə biz Cənub Qaz Dəhlizinin uğurla tamamlanması haqqında məlumat verə bilirik. 2020-ci ilin sonuncu günü dekabrın 31-də, yeri gəlmişkən, bu, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür, azərbaycanlılar üçün mühüm olan bu gündə biz Cənub Qaz Dəhlizinin sonuncu mərhələsi olan TAP layihəsinin tamamlanması haqqında məlumat verdik. Əlbəttə ki, mən layihədə iştirak edən bütün tərəflərə minnətdarlığımı bildirmək istəyirəm".

**"Milli səviyyədə koordinasiya bizə bu nəhəng layihəni icra etməyə kömək etdi"**

Prezident deyib ki, milli səviyyədə koordinasiya bizə bu nəhəng layihəni icra etməyə kömək etdi: "Cənub Qaz Dəhlizinin dəyəri 33 milyard ABŞ dollarıdır. Eyni zamanda, əlbəttə ki, biz şirkətlərin, enerji şirkətlərinin, tikinti şirkətlərinin, investitorların fəal iştirakı olmadan uğur qazana bilməzdik. Bu gün onlar buradadır. Əlbəttə ki, onların töhfəsi çox dəyərlidir. O cümlədən beynəlxalq maliyyə institutlarının töhfəsi də".

Ölkə rəhbəri qeyd edib ki, Cənub Qaz Dəhlizi layihəsi həm də müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, icrasına bütün aparıcı beynəlxalq maliyyə institutları öz töhfəsini verib: "Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı. Beləliklə, aparıcı beynəlxalq maliyyə institutları bu layihənin icrası üçün kredit və maliyyə vəsaiti ayırdı. İndi biz bütün nöqtəyi-nəzərlərdən mürəkkəb olan bu layihənin yüksək səmərəliliklə tamamlanmasına görə həqiqətən də özümüzlə fərahələndiririk. Əlbəttə ki, biz gələcəyə baxmalıyıq və mən əminəm ki, bugünkü iclasda iştirakçılar ənənəvi əməkdaşlıq sahələrini, gələcək planlarımızı müzakirə edəcəklər. Çünki hamımızın bildiyi kimi əlavə qaz mənbəyinə tələbat artmaqdadır. Eyni zamanda, bərpa olunan enerji mənbələri ilə bağlı məsələlər də müzakirə olunacaq. Azərbaycan öz "yaşıl enerji" siyasətinə münasibətdə çox işlər görür. Dediğim kimi, yeni mənbələrdən qaz üçün tələbat artır. Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarına ixracatı artırır. Ötən il Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib. 8,5 milyard Türkiyəyə, demək olar ki, 7 milyard İtaliyaya və yerdə qalan həcm komandanın başqa üç ölkəsinə - Gürcüstana, Yunanıstana və Bolqarıstana ixrac olunub. Əminəm ki, komandanızın üzvü olan Albaniya öz qaz paylayıcı şəbəkəsini tamamlayan kimi Azərbaycan qazını əldə edəcək".

**"Biz hasilatı artırmağı planlaşdırırıq"**

Dövlət başçısı qeyd edib ki, yeni bazarlarda Azərbaycan qazına ehtiyac var: "Biz hazırda, çünki Azərbaycan həmişə beynəlxalq bazarlara



qaz alan ölkələrin bazarlarında Azərbaycan qazının payı ilə əlaqədar son məlumatlara baxanda görürəm ki, bu ölkələrin bəziləri qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan alırlar və bu göstəricilər artır. Çünki biz hasilatı artırmağı planlaşdırırıq. Bu il biz keçən ilə müqayisədə daha çox ixrac edəcəyik - böyük potensial var, xüsusilə İndi, qaz bazarındakı vəziyyətin sabit olmasını nəzərə alaraq. Həmçinin qiymətlər də çox dəyişkəndir".

**"Əminəm ki, Azərbaycanın isbat edilmiş qaz ehtiyatları daha da çox olacaq"**


Prezident qeyd edib ki, Azərbaycanın isbat edilmiş qaz ehtiyatı məlumdur, bu, 2,6 trilyon kubmetrdir: "Əlbəttə ki, ən böyük yataq "Şahdəniz"dir - bir trilyon kubmetr. Əminəm ki, daha çox olacaq. Çünki neft və qaz yataqlarının işlənilməsi ilə bağlı təcrübəmizə baxsanız, görürsünüz ki, biz həmişə yolumuzun əvvəlində gözlənilməyən daha böyük həcmdə ehtiyatları görürük. Bunlar yeni yataqların kəşfi və yeni texnologiyalar sayəsində mümkün olmuşdur. Çünki bu gün bu sahədə texnologiya sürətlə inkişaf edir. Buna görə də mən əminəm ki,

ron"da birinci mərhələdə 1,5 milyard kubmetr qaz hasil olunacaq. Bu, böyük bir həcm deyil. Lakin düşünürəm ki, bəzi ölkələr üçün əhəmiyyətli göstəricidir. Bu, bizim də artan tələbatımızı qarşılaya bilər və həmçinin ixrac imkanlarını da təmin edə bilər. Yaxşı nəticə verəcəyinə ümid bəslədiyimiz digər böyük bir yataq "Babək"dir. Onun təxmin olunan qaz ehtiyatı 400 milyard kubmetrdir. "Ümid" yatağının qaz ehtiyatı ən azından 200 milyard kubmetrdir. Əlbəttə ki, bizim çoxdan istismarda olan neft-qaz yataqlarımızdan biri - "Azəri-Çıraq-Günəşli"dən böyük gözləntilərimiz var. Onun tezliklə istismara verəcəyinə ümid ediyim dərin qaz hissəsində yüz milyardlarla kubmetr qaz olacaq və düşünürəm ki, qısa zamanda hasil edilə biləcək. Beləliklə, bu bizim bugünkü potensialımızdır. Biz 4 ölkə, 4 qonşumuzla birləşdirən şəxələndirilmiş qaz nəqli şəbəkəsinə malik olmaqla, əsas ixrac marşrutu - Cənub Qaz Dəhlizi tamamlanandan sonra, düşünürəm ki, bizim planlarımız həyata keçiriləcək. Lakin əlbəttə ki, biz bu komanda işini davam etdirməliyik. Cənub Qaz Dəhlizi layihəsi başa çatıb, bizim işimiz isə davam edir. Əminəm ki, biz yeni nəticələr əldə edəcəyik".

İsmayıl

## Makronun dialoq təşəbbüsü baş tutdu

Azərbaycan, Fransa, Al və Ermənistan liderləri sülh danışıqlarını, mina problemini və digər məsələləri müzakirə ediblər



Fevralın 4-də Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirilib.

Görüş zamanı əvvəlcə Prezident Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə 2021-ci il dekabrın 14-də Brüsseldə keçirilmiş birgə görüşün əhəmiyyəti vurğulandı.

Sonra Brüssel sülh gündəliyinin davamı olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normalaşdırılmasına dair ətraflı müzakirələr keçirildi. Bu xüsusda, tədbirin əvvəlcədən müəyyən edilmiş gündəliyinə uyğun olaraq, iki ölkə arasında münasibətlərin müxtəlif aspektləri, o cümlədən humanitar məsələlər, etimad quruculuğu, Azərbaycanın üzlaşdığı mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların baş-

lanması kimi məsələlərə dair fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev müzakirə olunan məsələlər barədə Azərbaycanın mövqeyini bir daha vurğuladı.

Müzakirələr zamanı Prezident İlham Əliyev Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılması, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması məsələsinə xüsusi olaraq diqqət verdi.

Dövlətimizin başçısı Birinci Qarabağ müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahi olmaqla, ümumilikdə 3890 Azərbaycan vətəndaşının itkin düşməsinə qabartdı.

Prezident İlham Əliyev qeyd etdi ki, Vətən müharibəsinin başa çatmasından bəri mina partlayışı nəticəsində 36 nəfər Azərbaycan vətəndaşı həlak olub, 165 nəfər isə yaralanıb.

Görüşdə, həmçinin UNESCO-nun Azərbaycana və Ermənistana missiyası məsələsi də müzakirə olundu və missiyanın hər iki ölkəyə göndərilməsinə dair razılıq ifadə edildi.

## Aİ Azərbaycana 2 milyard avroluq maliyyə paketi ayırıb

Ceyhun Bayramov və Komissar Oliver Varhelyi arasında görüş baş tutub



Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə Komissarı Oliver Varhelyi arasında görüş baş tutub.

Xarici İşlər Nazirliyindən "Şərq"ə verilən xəbərə görə, görüşdə nazir Ceyhun Bayramov Azərbaycan və Aİ arasında münasibətlərin bərabər hüquqlu tərəfdaşlıq əsasında inkişaf etdiyini bildirdi. Aİ Komissarlarının iştirak etdiyi Cənub Qaz Dəhlizi Məşvərət Şurası VIII toplantısının uğurla keçirildiyinə istinad edən Ceyhun Bayramov, enerji sahəsində Aİ ilə strateji tərəfdaşlığın inkişafını məmnunluqla vurğulayıb.

Nazir, bölgədə mövcud olan cari vəziyyət, Ermənistan ilə münasibətlərin normalaşması və delimitasiya prosesi, eləcə də mina təhlükəsi kimi məsələlər barədə qarşı tərəfə məlumat verib. O, həmçinin bölgədə həyata keçirilən bərpa və yenidən qurma işləri və bu xüsusda, Aİ-nin mümkün rolundan danışdı.

Komissar Oliver Varhelyi Aİ üçün Azərbaycan ilə tərəfdaşlıq münasibətlərinin bö-

yük əhəmiyyət kəsb etdiyini və bu münasibətlərin daha da gücləndirilməsinin vacib olduğunu qeyd edib. O, Azərbaycanı Aİ-nin etibarlı tərəfdaşı olduğunu vurğulayıb. Komissar, iqtisadi sərmaye planı çərçivəsində Azərbaycana 2 milyard avroluq maliyyə paketinin ayrıldığını bildirdi və bu çərçivədə konkret layihələrin reallaşmasını nəzərdən keçirildiyini qeyd edib. O, Varhelyi, habelə Aİ-nin Azərbaycanda həyata keçirilən bərpa və yenidənqurma prosesində iştirak etməyə hazır olduğunu ifadə edib.

Tərəflər, regional təhlükəsizlik, enerji tərəfdaşlığı, iqtisadi əlaqələr, həmçinin nəqliyyat və bağlantılar, sektoral əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın həyata keçirilməsi üzrə fikir mübadiləsi aparıblar.

Görüşdə Azərbaycan və Aİ arasında münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni saziş üzrə danışıqların tamamlanmasının əhəmiyyəti qarşılıqlı şəkildə ifadə edildi.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Senan

Milli Məclisdə təsdiqlənən Şuşa Bəyannaməsi fevralın 3-də Türkiyə Böyük Millət Məclisi tərəfindən də rəffikasiya edildi. Zəruri tarixi sənəd kimi parlamentin müzakirəsinə təqdim olunan qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul olundu.

İctimaiyyət nümayəndələrinin fikrincə, Şuşa Bəyannaməsi diplomatik praktikada olan nadir sənədlərdən biridir. İki ölkə arasında müstəqillik dövründə 400-dən çox sənəd imzalanıb. Bəyannamə Türkiyə-Azərbaycan arasında qəbul olunmuş digər sənədlərin toplusudur.

Yüzümiz ilk illərindən Türkiyə ilə bütün istiqamətlərdə səmərəli əməkdaşlıq sistemi qurulub: "Azərbaycanla Türkiyə arasında çox vektorlu təmaslar intensivləşib. Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı xarakteri hər iki dövlətə öz mövqelərini daha da möhkəmləndirməyə və milli maraqlarını etibarlı mü-



## Şuşa Bəyannaməsi ən universal sənəddir

iki qardaş ölkə arasında müttəfiqlik münasibətləri rəsmiləşdi

Sənədin əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan və Türkiyə arasında olan müttəfiqlik ən yüksək səviyyəyə qalxdı. Sənədin hər iki ölkənin parlamentində təsdiq olunması isə beynəlxalq ictimaiyyətə mesajdır. Şuşa Bəyannaməsi göstərir ki, Azərbaycan-Türkiyə müttəfiqliyi bölgədə fəal rol oynayacaq. Əlbəttə, hər bir dövlət başqa ölkəyə əməkdaşlıq edə bilər. Hətta Azərbaycan və Türkiyə gələcəkdə Ermənistanla münasibətləri də normalaşdıracaq. Lakin Türkiyə-Azərbaycan münasibətləri yüksək qardaşlıq dəyərlərinə sahibdir. Sənəd həm də iqtisadi platformada işbirliyinin inkişafında yeni perspektivlər açacaq. Sənədə Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər də yer alır.

Şuşa Bəyannaməsinin əhəmiyyəti "Şərq"ə dəyərləndirən millət vəkili, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu deyib ki, iki qardaş ölkə hər zaman böyük səmimiyyət və qayğı ilə biri-birinə dəstək olub, biri-birini qoruyub. Deputat bildirib ki, müstəqillik-

dəfiə etməyə imkan verməkdədir. Mahiyyət etibarilə Azərbaycan-Türkiyə münasibətləri müttəfiqlik xarakterinə malik idi. 2021-ci il iyunun 15-də Azərbaycan dövlətinin müstəqillik tarixində müttəfiqlik haqqında Şuşa Bəyannaməsinin imzalanması ilə iki qardaş ölkə arasında müttəfiqlik münasibətləri rəsmiləşib. Şu-

**Sənəd göstərir ki, Azərbaycan - Türkiyə müttəfiqliyi bölgədə fəal rol oynayacaq**

Şuşa Bəyannaməsinin başlıca səciyyəvi cəhəti ondan ibarətdir ki, bu, Azərbaycan dövlətinin müstəqillik tarixində müttəfiqlik münasibətləri haqqında ilk sənəddir. Digər tərəfdən, sənədin işğaldan azad ediyimiz Şuşa şəhərində imzalanması, "Şuşa Bəyannaməsi" adlanması onun mühüm tarixi-siyasi və mədəni səciyyəsinə ifadə edən başlıca məqamlardır. Həmçinin Şuşa Bəyanna-

məsi ölkəmizin imzaladığı ən universal sənəddir. Belə ki, sənədə həyat fəaliyyətinin bütün sahələr üzrə Azərbaycan-Türkiyə əməkdaşlığının daha da inkişaf etdirilməsi nəzərdə tutulur".

Parlament üzvü vurğulayıb ki, Bəyannamədə 1921-ci ildə imzalanmış Qars müqaviləsinə istinad edilməsi iki ölkə arasında münasibətlərin beynəlxalq hüquqi əsaslarını bir daha xatırladı: "Bəyannamə Azərbaycan-Türkiyə münasibətlərinin, əlaqələrinin tarixiliyini özündə ehtiva edir. Bununla yanaşı, təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün region üçün strateji əhəmiyyətə malik aspektləri də dəqiqliklə ifadə edir. Sənədə regional təhlükəsizlik sisteminin olduqca səmərəli elementlərinin yaranmasını şərtləndirəcək yeni əməkdaşlıq müstəvisinin anonsu verilir. Regional əməkdaşlığın tam yeni formatı həm daha səmərəli, qarşılıqlı maraqlara cavab verən səmərəli əlaqələr sisteminin qurulmasını, həm də hərbi və siyasi təhlükəsizliyin etibarlı və preventiv təmin olunmasını şərtləndirəcək".

İsmayıl Qocayev

# Ərdoğan bacardı

## Zelenski razıdır, qaldı Rusiya



Ukraynaya səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla həmkarı Vladimir Zelenski arasında təkbətək görüş təxminən 3 saat 10 dəqiqə davam edib. Daha sonra nümayəndə heyətləri arasında görüş keçirilib və rəsmi sənədlərin imzalanma mərasimi baş tutub.

Mərasimin ardından təşkil olunan mətbuat konfransında Ərdoğan Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməyə davam etdiklərini bəyan edib. Ərdoğan ölkələr arasındakı ticarət dövrüyəsinin 10 milyard dollara çatdırılmasını hədəflədiklərini və məqsədə çatmaq üçün bu gün imzalanan Azad Ticarət Zonası haqqında sazişin mühüm əhəmiyyət daşıdığını bildirib. Türkiyə Prezidenti Ukrayna ilə Rusiya arasındakı gərginliyə də toxunub. Ərdoğan Türkiyənin Qara dənizdə qonşusu olduğu iki dost ölkə arasındakı böhranın aradan qaldırılması üçün üzərinə düşəni etməyə hazır olduğunu qeyd edib. Ukrayna Prezidenti Zelenski isə müharibənin sona çatması yolunda Ukrayna ilə Rusiya arasında vasiçilik etmək təşəbbüsünə görə Prezident Ərdoğanı təşəkkür edib. Zelenski imzalanan müqavilə ilə Ukraynada PUA-ların istehsalının genişləndirəcəyini diqqətə çatdırıb. Ukrayna prezidenti dialoqla bağlı Ankaranın bütün təşəbbüslərinə müsbət cavab verəcəyini bəyan edib. Türkiyə lideri Ukraynada Kırım tatarları və milli lider Mustafa Əbdülcəmil Kirimoğlu ilə də bir araya gəlib.

**Türkiyə rəhbərinin Ukrayna səfəri və verilən açıqlamaları "Şərq"ə təhvil edən politoloq Sədrəddin Soltan deyib ki, Türkiyənin yerləşdiyi coğrafiya ayıq və aktiv siyasət yürütməyə vadar edir. Analitikin fikrincə, NATO üzvü olması da Türkiyənin məsuliyyətini artırır:** "Son illər Rusiya-Ukrayna münasibətlərində yaranan gərginlik rəsmi Ankaranın məsələyə diqqətini artırıb. Ukrayna Türkiyədən pilotsuz uçuş aparatları almağı və onu birgə istehsal etməyi planlaşdırır. Azərbaycan torpaqlarının işğaldan azad

olunmasında əvəzsiz rolu olmuş "Bayraktar"ı Ukrayna da əldə etmək istəyir. Bu baxımdan, Türkiyə silah satan ölkələrdən biri kimi Ukrayna bazarını qaçıрмаq istəmir. Bunun Rusiya ilə münasibətlərə əlavə də ciddi təsiri yoxdur. Müqayisə üçün qeyd edək ki, 44 günlük müharibə zamanı Rusiya, Fransa və başqaları Ermənistanı hərbi texnika, silah-sursat və raketlərlə yardım etmişdi.

## Ankara dünyanın dörd gözlə gözlədiyi görüşə ev sahibliyi etməyə hazırdır

Hətta Rusiya istehsalı olan raketlər müharibə bölgəsindən çox uzaqlara düşmüşdü. Bu baxımdan istənilən dövlətin öz müdafiə qabiliyyətini gücləndirmək kimi suveren hüququ var. Ukrayna da bu hüquqdan istifadə edir. Ukrayna NATO-ya üzv olmaq istiqamətində fəaliyyət göstərir. Türkiyə isə Alyansın nüfuzlu və güclü dövlətlərindəndir. Bu baxımdan Ankaraya və Kiyevə bu istiqamətdə ortaq maraqlar var. Ukrayna ərazisində, hazırda Rusiya tərəfindən ilhaq edilən Kırımın türklər var. Onlar yarımadanın yerli sakinləridir. Ukrayna-Rusiya münasibətləri səbəbindən çoxlu sayda Kırım tatarı, türkü yarımadanı tərk edib. Bölgədəki ictimai fəal tatarlar isə təqib və təzyiqlərə məruz qalır. İnsan haqlarının bir dövlətin daxili işi olmadığını əsas götürsək, onda Türkiyənin soydaşlarının hüquqlarını müdafiə etməsi təbii qarşılıqdır. Ona görə də Ərdoğanın səfərinin gündəliyində duran məsələlərdən biri Kırım türklərinin vəziyyəti ilə tanış olmaq idi. Türkiyə və Ukrayna Qara dəniz vasitəsilə həmsərhəddir. Başqa sözlə, bu su hövzəsinin təhlükəsizliyinə onlar da cavabdehlik daşıyırlar. Bu baxımdan Qara dəniz və sahillərinin təhlükəsizliyinin təmin edilməsində hər iki dövlət maraqlıdır. Ukray-

na ilə Türkiyə arasında turizm sahəsində çox geniş əməkdaşlıq mövcuddur və təriflər bunu inkişaf etdirməyi planlaşdırırlar. Türkiyə Ukraynanın ərazi bütövlüyünü və suverenliyini tanıyır. Bu, qonşu dövlətin pozulan hüquqlarının bərpasını dəstəkləyir. Bu da iki ölkəni birbirinə yaxınlaşdıran amillərdəndir. Ukrayna ilə Türkiyənin ortaq mənafelərindən bəzilərinə sadalamaqla rəsmi Ankaranın bu istiqamətdə fəallığının səbəblərini göstərməyə çalışdıq.

**S.Soltan vurğulayıb ki, son 10 ildə Rusiya-Türkiyə əlaqələri də inkişaf edib. Türkiyənin iş adamları Rusiyada tikinti, yüngül sənaye sahələrinə sərmayə qoyurlar. Bu ölkənin vətəndaşları Türkiyədə dincəlməyə üstünlük verirlər. İki ölkə arasında hərbi texnika və atom-nüvə texnologiyası sahələrində əməkdaşlıqlar da əlaqələrin genişliyindən xəbər verir:** "Rəsmi Ankaraya Moskvaya etibarlı tərəfkeş olduğunu bu addımı ilə sübut edib. Türkiyə və Rusiyanın Suriya məsələsində bir sıra ortaq mövqeləri var. Xüsusilə İdlidbə tərəflər addımlarını uzlaşdırmağa çalışırlar. Türkiyə-Ukrayna, Türkiyə-Rusiya münasibətlərindən görüldüyü kimi, hər iki ölkə Türkiyəyə yaxın məsafədədir. Burada əsas məsələ Ukraynanın ərazi bütövlüyünün pozulmasına rəsmi Ankaranın yanaşmasıdır. Elə bu problem münaqişənin əsas nəticəsidir. Türkiyə bunu aradan qaldırmaq üçün tərəflərə ayı-aylıqla qərar verməyə və sonra onları görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirir. Düzdür, ABŞ və mütəfiqləri ilə müqayisədə Türkiyənin Rusiyaya təsir etmək imkanı əlavə də böyük deyil. Ancaq Ankaraya və Moskvaya bir-birinə etimadı o birlərindən daha fərqlidir. Bu baxımdan, Rusiya Türkiyənin təkliflərini qəbul edə bilər. Moskvaya bu addımı ilə həm də regional münaqişələrin bölgə dövlətlərinin əməkdaşlığı ilə həllini daha faydalı olduğunu göstərir. Ancaq hələ ki Rusiyanın Ukraynanın ərazi bütövlüyünə münasibəti beynəlxalq normalara uyğun görünmür. Moskvanın tutduğu mövqedən geri çəkilməməsi isə Qara dəniz hövzəsində dəniz başqa ölkələrin də təhlükəsizliklərinin qayğısına qalmasını zəruri edir".

Ekspertin sözlərinə görə, Türkiyənin Ukrayna və Rusiya arasında vasiçilik cəhdi bölgədə müharibə təhlükəsini azaltmağa xidmət edər: "NATO-da, nə də Avropa İttifaqında Rusiya və Ukraynaya bu qədar yaxın, obyektiv başqa dövlət çətin tapılır. Rusiyanın yaranması bu şans daha real qiymətləndirməsi bütün tərəflərin xeyrinə olar. Ərdoğanın səfəri regional sülh və təhlükəsizliyin təmin olunmasına xidmət baxımından əhəmiyyətli idi. NATO ölkəsi olan Türkiyə bəzən müvəqqəti ilə Rusiya və Ukraynanın, habelə Qərblə Şərqlin maraqlarını qoruyur".

İsmayıl Qocayev

# Ukrayna Türkiyəyə böyük ümidlər bəsləyir

Ərdoğan bağlı qapılar arxasında London-Bakı-Ankara üçbucağındakı üçtərəfli maraqlardan bəhs edib



**dəki danışıqların qayəsini prioritet kimi öne çıxır:**

"Hərçənd ki, Türkiyənin Rusiya ilə hərrətli münasibətləri də mövcuddur. Ancaq Ukrayna mövzusunda həttaşlıq Ankaraya-Moskva siyasəti əlaqələrini başqa məcraya yönəldir. Şübhə etmək olmaz ki, Ərdoğan Azərbaycanla Türkiyənin strateji müttəfiqlik əlaqələrinin Ukrayna üzərinə proyeksiya edildiyini də Zelenskinin diqqətinə çatdırıb".

**A.Kerimov bu xüsusda Şuşa Bəyannamasına diqqət çəkib:**

"Azərbaycanla Türkiyənin perspektiv strateji vizyonu Şuşa Bəyannamasında təsvir edilmiş, bu baxımdan Ankaraya öz addımlarını Bakının maraqları ilə paralel şəkildə qurur, nəzərə alaq ki, bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya səfər etmişdi. Deməli, Ərdoğanın bağlı qapılar arxasında həm də London-Bakı-Ankara üçbucağındakı üçtərəfli maraqlardan bəhs edib".

**Siyasi şərhçi diqqətə çatdırıb ki, hazırda Türkiyə global siyasətdə hərbi sənaye və iqtisadi rıçaqlarla mövqelər tutur və getdikcə həmin mövqelərdə güclü istehkamlar qurur:**

"Ərdoğanın Kiyevə səfəri zamanı Türkiyə ilə Ukrayna arasında sərbəst ticarət razılaşması imzalanıb ki, bununla Türkiyə bir neçə istiqamətdəki hədəflərini möhkəmləndirir. Sərbəst ticarət razılaşmaları Türkiyənin global iqtisadi təhlükəsizlik zolağı, ixracı genişləndirməklə rəqabət şəraitində üstünlük qazanan strategiyadır. Sərbəst ticarət anlaşmaları qarşılıqlı investisiyanı təşviq edən pragmatik ideyalara əsaslanır, müştərk təşəbbüslərlə Türkiyənin beynəlxalq rəqabət gücünü artırır. Türkiyə liderinin səfərində Ukrayna ilə də belə razılaşma əldə edilməsi Ankaranın Ukraynanın başı üzərini almış dumanlı situasiyada mövqelərini gücləndirən alətlərdir".

Analist Türkiyə və Ukrayna arasında imzalanan sərbəst ticarət razılaşmasının üstünlüklərindən də söz açıb:

"Bununla ticarətin həm artır və iqtisadi rıçaqlar Türkiyəyə əlavə imkanlar qazan-

dır. Rəsmi Ankaranın hərbi sənayesinə məxsus silahların, əsasən də "Bayraktar" şirkətinə məxsus pilotsuz zərbə aparatlarının Ukraynaya ixracı genişlənir. Əldə edilən razılaşma ilə həm də "Bayraktar" şirkəti Ukraynada silah istehsal edəcək. Müasir dünya herbində özünəməxsus və spetsifik yer tutan Türkiyənin pilotsuz uçuş aparatlarının, o cümlədən "Bayraktar" zərbə aparatının Ukraynaya tədarükünün artması və Ukraynada birgə istehsal Rusiyana az da olsa müharibədən çəkirdən amillə çevrilib".

**A.Kerimovun qənaətincə, Türkiyə dövlət başçısı Rusiya ilə Ukraynanın müharibəyə başlamaması üçün əlindən gələni edəcək:** "Ərdoğanla Zelenski görüşdən sonra media önünə çıxaraq önməli mesajlar verdilər. Ərdoğan bir daha ölkəsinin Ukraynanın ərazi bütövlüyünə dəstəyini ifadə etdi. Ankaranın Kiyevə dəstəyi həm də Qara dəniz amili ilə bağlıdır. Çünki Türkiyə Kırımın ilhaqından sonra Qara dənizdə hərbi təhlükəsizliyinin artmasının, burada oyunçuların çoxalmasının əleyhinədir. O, dəniz sərhədlərinə təhdid ehtimalına qarşı immunitetini gücləndirir. Ukrayna Türkiyəyə böyük ümidlərlə baxır, Kırım türkləri amili isə Türkiyənin əlinə böyük qozlir verir".

**Siyasi şərhçi Türkiyə-Ukrayna münasibətlərinin bu cür davam etdiyi vaxtda Rusiyanın da sakit dayanmayacağını vurğulayıb:**

"Öz hərbi qüdrəti ilə qürrələndən Rusiya Ukraynaya müdaxilə etməsə belə bütün bunlara reaksiyasız qalmaqayacaq. Çünki Ukraynada pilotsuz zərbə aparatlarının birgə istehsalı Kremli narahat edir və şübhəsiz ki, rəsmi Moskvaya birgə istehsalə görə kəşfiyyət orqanlarının - Baş Kəşfiyyət İdarəsinin (QRU), Federal Təhlükəsizlik Xidmətinin, Xarici Kəşfiyyət Xidmətinin - potensialına mücrat edəcək və strateji məlumatları ələ keçirməyə çalışacaq".

A.Kerimov sonda Ukrayna böhranına və rəsmi Ankaranın burdakı roluna toxunub: "Hazırda müvəqqəti də olsa müharibədən qaçmaq meylləri müşahidə edilir və bu məsələdə Türkiyə amilinin də payı çoxdur".

Günəş Mərd

**Mediannın İnkişafı Agentliyi (MEDİA) Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyi Platformasına cavab məktubu ünvanlayıb.**

Agentlikdən "Şərq"ə verilən məlumata görə, məktubda qeyd edilib:

"Yanvarın 26-da Avropa Şurasının Demokratik İştirak İdarəsinin (Directorate of Democratic Participation) tabeliyində olan Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin



Azərbaycan Respublikasının  
Mediannın İnkişafı Agentliyi

## Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyi Platformasına cavab verildi

Təhlükəsizliyi Platformasının rəsmi səhifəsində "Azərbaycanda yeni media məhdudiyətləri qəbul edilir" başlığı altında məlumat yerləşdirilib.

Məlumatda "Media haqqında" Qanun layihəsinin məzmunu və mahiyyətinə dair bir sıra əsas iddialar yer alır. Azərbaycanın Mediannın İnkişafı Agentliyi bununla bağlı cavab hüququndan istifadə edərək, Avropa Şurasının Demokratik İştirak İdarəsinin direktoru Matias Qrudənə məktub göndərib.

Məktubda qeyd olunub ki, qanun layihəsi Azərbaycanın beynəlxalq öhdəlikləri nəzərə alınmaqla hazırlanıb və "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının hər kəsin öz fikrini ifadə etmək azadlığı hüququnu nəzərdə tutan 10-cu maddəsinin tələbləri əsas götürülüb, layihənin ideya və məqsədləri müvafiq maddənin məzmununa uyğun olaraq formalaşdırılıb.

**Agentlik Matias Qrudenin nəzərinə çatdırıb ki, Qanunda tənzimlənən və tənzimlənməyən media növləri arasında dəqiq sərhəd müəyyən edilib.**

Xüsusi olaraq vurğulanı ki, Qanun layihəsinin müddəaları sosial şəbəkələr, video paylaşım platformaları, internet televiziya, habelə blogger və bu kimi digər fəaliyyət növlərinə qətiyyətli şəkildə qəbul edilmiş, heç bir halda onların fəaliyyətini tənzimləməyi nəzərdə tutmur. Layihə jurnalist anlayışını daha geniş mənada istifadə edərək, rəsmi olaraq hər hansı media subyekti işləyən şəxslərlə yanaşı, "freelancer" kimi fəaliyyət göstərən şəxsləri də jurnalist adlandırır, yalnız qəzet, jurnal, televiziya və radiolarda deyil, veb-saytlarda fəaliyyət göstərən jurnalistlərə də jurnalist statusu və bu statusdan istifadə hüququ tanınır.

Jurnalist vəsiqəsi məsələsinə aydınlıq gətirən Agentlik qeyd edib ki, beynəlxalq praktikaya uyğun olaraq jurnalistlə vəsiqənin könlülük əsasında verilməsi nəzərdə tutulub. "Yalnız jurnalist vəsiqəsi" deyil, sadəcə "jurnalist vəsiqəsi" adlanan bu vəsiqə şəxsin həqiqətən jurnalist olduğunu deyil, ona dair məlumatların həqiqətən reyestrə daxil edildiyini təsdiq edən sənəddir və onu əldə etmək üçün jurnalistdən hər hansı test sınağından keçmək tələb olunmur", deyə məktubda vurğulanır.

Həmçinin qeyd olunur ki, Qanun layihəsində reyestrə daxil edilməmiş jurnalistlərə münasibətdə heç bir məhdudiyət nəzərdə

tutulmayıb: "Jurnalistlər adçıqılən vəsiqəni əldə etmədən də peşqar fəaliyyətlərini mənəvisə və yeni qanun layihəsi ilə müəyyən edilən bütün müdafiə mexanizmlərindən istifadə etməklə həyata keçirə bilər. Jurnalist vəsiqəsi jurnalistlərin tanınan hüquqlarının müdafiəsi mexanizminin təkmilləşdirilməsi və onların bu sahədə fəaliyyətinin inkişaf etdirilməsi məqsədi daşıyır".

Məktubda, həmçinin media subyekti təsis etmək üçün dövlət orqanlarından icazə tələbinin olmadığı, jurnalistlərin üzərinə fakt və hadisələr obyektiv şərhinə dair hər hansı bir öhdəlik qoyulmadığı, qeyri-rəsmi mənəbdən əldə edilən məlumatın yayımlanmasına qadağanın nəzərdə tutulmadığı vurğulanır: "Əksinə informasiyanın ılıqatılığının və operativliyinin təmin edilməsi məqsədilə dövlət orqanları hansı fakt və ya hadisə barədə etraflı məlumat vermək öhdəliyi qoyulub".

Bununla yanaşı, gizli audio və video yazılardan, foto çəkilişlərdən istifadə və ya onları yaymağa yol verilən halların dairəsi müəyyənləşdirilərək də Avropa Konvensiyasının 10-cu maddəsinə istinad edilib: "Layihənin müvafiq norması hər hansı şəxs xəbərdarlıq etmədən onun bərsində audio və ya video yazı, foto çəkiliş aparılmasına deyil, bu fəaliyyətin həyata keçirilmə üsuluna, yeni informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən gizli qaydada istifadə etməyə diqqət çəkir. Yeni, hansısa görüntünün yayımlanması üçün yazılı icazənin alınması tələb olunmur".

Məktubun sonunda qeyd olunur ki, qanun layihəsinə əsasən media sahəsində dövlət senzurasına qadağanıdır: "Layihə dövlət senzurasına qadağanı etməklə media sahəsindəki münasibətlərin müasir çağırışlara və tendensiyalara uyğun nizamə salınmasına, bu sahədəki fəaliyyətin dairəsinin genişləndirilməsinə, informasiya-kommunikasiya texnologiyalarının inkişafı nəticəsində meydana çıxan subyektlər də daxil olmaqla media subyektlərinin hüquqlarının qorunmasına yönəlmişdir və media azadlığını təmin edir".

**Qeyd edək ki, Mediannın İnkişafı Agentliyinin cavab məktubu Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyi Platformasında yerləşdirilib.**

## Məktəblərin iki həftəlik qapanması mütləqdir

Vəziyyət kritikdir, həm uşaqlar, həm də böyüklər arasında ciddi yoluxma müşahidə olunur



**Məlum olduğu kimi, koronavirusun yeni ştamı olan "Omikron"a yoluxma sayında son günlər böyük artım müşahidə olunur. Böyükdən kiçiyə hər kəs yoluxma təhlükəsindədir.**

Xüsusilə də övladı məktəblərdə təhsil alan valideynlərə məktəblərlə bağlı tədris distanta keçdi maraqlıdır. Təhsil Nazirliyi məktəblərin bağlanması münasibət bildirib. Nazirliyin Ümumi təhsilin təşkil və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev fevralın 2-si tarixinə görə, qeyd edib ki, ölkədə 9 məktəbin COVID-19-la əlaqəli distanta tədrisə keçib: "299 sinif də tədris onlayn formada davam etdirir. Bir həftə ərzində onlar distanta tədrisə olacaq. İndiki zamanda statistika göstərir ki, yoluxma sayı əvvəlki aylarla

müqayisədə nisbətən çoxdur. Lakin sağlamların çox olduğunu nəzərə alsaq, hazırda məktəblərdə yoluxma vəziyyəti nəzarət altındadır. Məktəblərin ümumilikdə bağlanması səbəb olacaq problem yoxdur".

**Həkim-infeksiyonist Mərdan Əliyev "Şərq"ə açıqlamasında bildirib ki, siniflərdə xəstə uşaqların sayı artsa, on gün iki həftəlik distanta təhsil sistemində keçid mütləqdır:**

"Tədris onlayn olması siniflər, yaxud da ümumi məktəb üzrə ola bilər. Hazırda vəziyyət kritikdir. Həm uşaqlar, həm də böyüklər arasında yoluxma müşahidə olunur. İndiki şəraitdə iki həftəlik dərslərin distanta tədrisi arzuolunandır".

Sücaət Mehti

# Vyanada Türkiyə və Ermənistan bir az da yaxınlaşacaq

Tərəflərin ilkin şərt irəli sürməməsi ağıllı gedişdir



"Normallaşma prosesi sadəcə hava məkanının açılması, iqtisadi addımlarla yekunlaşdır. Bir müddət sonra sərhədlərin açılması, diplomatik əlaqələrin qurulması da müzakirə mövzusu olacaq"

**Ermənistan və Türkiyə arasında normallaşma prosesində xüsusi nümayəndələrin növbəti görüşü Vyanada keçiriləcək. Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş fevralın 24-nə planlaşdırılır.**

Türkiyə ABŞ-dəki keçmiş səfiri Sərdar Kılıç, Ermənistan işə parlament sədrinin müavini Ruben Rubinyan normallaşma prosesi üçün xüsusi nümayəndə təyin edib. Nümayəndələr arasında ilk görüş Moskvada keçirilib və təmasların davamlı olmasına qərar verilib. Tərəflərin ilk təmasla bağlı təəssüratları normal olmasa da, Moskvada baş tutan görüşdə müzakirələr aparılmadıqı qeyd olunub. Vurğulanıb ki, sonrakı gö-

rüşlərdə mövcud problemlər daha ciddi müzakirə olunacaq və konkret addımlar atılacaq.

**Türkiyə-Ermənistan münasibətlərinin normallaşma prosesini "Şərq"ə təhlil edən siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib ki, Türkiyə-Ermənistan danışıqları yeni mərhələyə keçib. Professorun sözlərinə görə, Moskva görüşündə əksər məsələ açıq şəkildə müzakirə olunmuşdu:** "Görünür, Ankara və İrəvan Rusiyaya prosesdən məhz bu şəkildə təcrid ediblər. Türkiyə ilk görüşdə nəbz yoxladı, bir növ "kəşfiyyət" apardı. Ankara hökuməti İrəvanın təmaslarda maraqlı olduğunu bildiyi üçün görüşlərin davamlı

olmasına razılıq verdi. Növbəti təmasın Türkiyə və Ermənistan arasında olmasının da təsadüfi deyil. Vyana bitərəf məkandır və Avropanın "göbəyidir". Ümumiyyətlə, Vyanada baş tutan görüşlərin əksəriyyəti müsbət nəticələnir. Tərəflərin ilkin şərt irəli sürməməsi də ağıllı gedişdir. İki ölkənin ön şərtləri qarşı tərəf üçün hələlik qəbul edilməyib. Əlbəttə, gedişatda müəyyən tələblərin gündəmə gəlməsi reallıqdır. Normallaşma prosesi sadəcə hava məkanının açılması, iqtisadi addımlarla yekunlaşdır. Bir müddət sonra sərhədlərin açılması, diplomatik əlaqələrin qurulması da müzakirə mövzusu olacaq. Müxalif qruplar, ələlxüsus Cümhuriyyət Xalq Partiyasının bezi nümayəndələri İrəvanın münasibətlərin qurulmasına qarşı çıxırlar. Bu da "müxalifət çıqallığı"dır. Rəsmi Ankara birmənalı vurğulayıb ki, Ermənistanla başlamış normallaşma prosesinin əsasında Azərbaycan dayanır".

**C.Nuriyev hesab edir ki, Ermənistan parlamentində Paşinyanın tərəfdarları çoxdur. O səbəbdən baş nazir referendum keçirərək konstitusiyayı dəyişmək iqtidarındadır:** "Əsas niyyətin və iradənin olmasıdır. Qanunvericiliklə bağlı məqamlar texniki məsələlərdir. Prosesin müsbət sonluqla nəticələnməsinə inanıram. Ermənistan dövlət kimi mövcudluğunu qorumaq istəyirsə, Azərbaycan və Türkiyə ilə mütləq sülh müqaviləsi bağlamalıdır. Qondarma "soyqırım" və ərazi iddiaları erməniləri fəlakətə sürükləyir. Prezidentliyə yeni namizəd V.Xaçaturyan da Ankara və Bakı ilə əməkdaşlıqda maraqlı olduğunu deyib".

İsmayıl Qocayev



# Ruslar terrorçu rejimi açıq şəkildə bəsləyir

Qarabağda sakitlik separatçıların möhkəmlənməsinə, oradakı ermənilərin "təhlükəsiz şəraitdə" yaşamasına şərait yaradır

**"Son günlər Qarabağdan xoşagəlməz xəbərlər gəlir". Bunu "Şərq"ə açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib. Analitik bildirib ki, separatçı rejim qondarma "konstitusiyaya islahatları"na başlayır, "ərazilərin işğaldan azad edilməsi haqqında" geydirmə "qanun" qəbul edir, sülhməramlılarla birlikdə separatçılar məşinlərini yoxlayır:**

"Separatçı Arak Arutyunyanın qondarma "konstitusiyaya islahatı" öz mövqelərini gücləndirməyə hesablanır. Ötən ilin sonunda Paşinyanın "Qarabağın statusu Azərbaycan Konstitusiyasına uyğun həll edilməlidir" açıqlamasından sonra separatçılarla İrəvan arasında fikir ayrılığı dərinləşib. Arak "Qarabağ klani"nin üzvləri ilə yaxınlaşmaq xəttini tutub. "Ərazilərin azad edilməsi" qanunu da keçmiş "DQMV"-nin ərazisinə daxil edilən Şuşa, Hadrut və digər ərazilərə iddia edilməsi məqsədi daşıyır. Separatçı rejim bunun mümkün olmadığını anlayır. Lakin bu iddia-

nın "rəsmiləşdirilməsi" "Qarabağ klani" ilə həmrəylik nümayiş etdirməyə hesablanır".

**A.Nərimanlıya görə, Azərbaycanın məşin karvanını sülhməramlılarla birlikdə separatçıların da yoxlaması "əzələ nümayiş"dir:** "Ruslar terrorçu rejimin mövcudluğunu nümayiş etdirirlər. Bu həm də "Laçın dəhlizinə faktiki biz nəzarət edirik" açıqlamasına praktiki formada verilən cavabdır. Rusların və separatçıların ərazilərimizdə qaldığı müddətdə belə təxribatların bu və ya digər formada davam edəcəyi bəllidir. Hərçənd, praktiki addımlara daha çox ehtiyac var. Qarabağda sakitlik separatçıların möhkəmlənməsinə, oradakı ermənilərin "təhlükəsiz şəraitdə" yaşamasına şərait yaradır. Ermənilər anlamalıdır ki, Azərbaycan vətəndaşlığını qəbul etməyəckləri təqdirdə onların na rahat həyatı, nə də gələcəyi olacaq".

İsmayıl



# Vaxt gədir

Qarabağ müharibəsi ilə bağlı filmin istehsalı bu qədər gecikməməlidir

**Bu il Qarabağla bağlı döyüş filminin istehsalına başlanılacaq. Bu barədə Mədəniyyət Nazirliyindən bildirişlər. Qeyd olunub ki, hazırda senari üzərində iş gedir. İstənilən tammətrajlı bədii film layihəsinin hazırlamaq müəyyən vaxt tələb edir.**

"Əgər bu, real faktlar və yaxın tarix haqqında filmdirsə, burada daha ciddi və məsuliyyətli prosesdən söhbət gədir. Hazırda senari yazılış prosesində müharibə ilə bağlı məlumatlar, hekayələr toplanır, emal olunur. Yeni işin daha mükəmməl olması bir az vaxt tələb edir. Qeyd edək ki, bu il ərzində sözügedən filmin senarisinin hazırlanması, hazırlıq prosesinin aparılması və çəkilişinə başlanılması nəzərdə tutulub", - deyə əlavə edilib.

Qeyd edək ki, Milli Məclisin plenar iclasında millət vəkili Fazil Mustafa Azərbaycan kino sənayesinin bərpad vəziyyətində olduğunu, ölkəmizin bu sahədə geri qaldığını demişdi. Hətta Ermənistan məğlub tərəf olmasına baxmayaraq Qarabağ müharibəsində "məruz qaldıqları" ağıri-acılar barədə bədii film çəkilmiş dünyaya nümayiş etdirir artıq. Biz isə geri qalırıq.

Xatırladaq ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi milli kinematografiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan müstəqil prodüser mərkəzlərinin və istehsal şirkətlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənevi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da artırmaq məqsədilə "Tammətrajlı bədii film layihələrinə dəstək 2022" müsabiqəsinin elan etmişdi. Məlumatda bildirildi ki, bu müsabiqənin mütəmadi olaraq hər il keçirilməsi nəzərdə tutulur. Müsabiqə tammətrajlı bədii film kateqoriyasında keçirilir. Layihə üzrə çəkiləcək filmlərin xronometrajı 52 dəqiqədən az olmayaraq nəzərdə tutulmalıdır. Müsabiqə sərbəst mövzuda keçirilir. Müsabiqədə layihənin istənilən mərhələsində - senarinin inkişaf etdirilməsi, filmin çəkilişinə hazırlıq və çəkiliş prosesi, həmçinin post-prodakşn və distribusiyaya mərhələlərinə dəstək nəzərdə tutulur. Qalib film layihələrinin maliyyələşdirilməsi üçün hər filmə ən çox 100.000 (yüz min) manat qədər maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur. Müsabiqənin ümumi dəstək fondu 300.000 (üç yüz min) manat təşkil edir. Müsabiqə 2021-ci ilin yanvar ayında başa çatdı, bundan sonra isə dəyərləndirmə prosesi başlayacaq. Bəlkə də nazirlik "Qarabağla bağlı döyüş filminin senarisini üzərində iş gədir", dedikdə məhz bunu nəzərdə tutur.

**Yazıcı, kinosenarist Nəriman Əbdülrəhmanlı "Şərq"ə açıqlamasında qeyd etdi ki, Qarabağ müharibəsi ilə bağlı filmin istehsalı bu qədər uzun çəkməməlidir:**

- Hər sahədə olduğu kimi, yenə gecikirik. Azərbaycan-Ermənistan münasibəti 35 ilə yaxındır davam edir. Bu illər ərzində sənədli filmlər çəkilib, birbaşa müharibəni əks etdirən "Fəryad" filmi də çəkildi. Amma bu filmlər yalnız daxili auditoriya üçün. Sanki bu filmlərdə yalnız daxili tələbat nəzərə alınır. Filmlərin dünyaya təqdimatı barədə düşünülür, beynəlxalq arenaya çıxacağı nəzərə

alınır. Bizə məhz dünya kinematografiyasına səs salacaq filmlər lazımdır. Harda ki, sətirlər, ya da açıq şəkildə Ermənistanın təcavüzkarlığı, Azərbaycana qarşı işğalçılıq, separatçılıq siyasəti, xalqımıza qarşı soyqırım həyata keçirmələri əksini tapmalıdır. Ermənistan haqsız olduğu halda filmlər çəkir, xarici ölkələrə də əlləri də çatır, öz iddialarını bədii şəkildə çatdırmağa çalışırlar. Amma biz hətta "Fəryad" filminin də Azərbaycanın kənara çıxmasına çalışmamışıq. Kino çəkmək asan deyil. Xüsusilə əgər söhbət Qarabağ müharibəsindəki qələbəmizdən gədir-

sə. Lakin proses bu qədər uzun çəkməməlidir. Vaxt gədir. Biz geri qalırıq. Biz hələ də irəli sürülən iddialara cavab verməklə məşğulduq. Amma iddialara cavab verməyə vaxt sərf etmək zamanı deyil. Biz özümüzü iddialar ortaya qoymalıyıq. Azərbaycanın bunun üçün potensialı var. Həm maddi baxımdan, həm də peşəkarlıq baxımından. Azərbaycanda peşəkar, işinin ustası rejissorlar da var, senaristlər də, aktyorlar da. Mədəniyyət Nazirliyinin nəzdində komissiya var. Yəqin ki, senaristlərlə tanış olacaqlar. Senarilər kənara çıxmasınlar. Kimlərsə tapşıracıqlar bu işi. Bunların hamısına da vaxt gədir. Həsab edirik ki, Qarabağ müharibəsiylə bağlı respublika miqyasında müsabiqə elan edilməliydi və sərbəst prodakşnlar da müsabiqədə iştirak etməliydi. Hansı senari bəyənilsə, o prodakşna da çəkiliş hüququ verilməliydi.

**N.Əbdülrəhmanlı Mədəniyyət Nazirliyinin elan etdiyi müsabiqə üzrə maliyyə dəstəyinin miqdarına da toxundu:**

- Tammətrajlı bədii film üçün 100 min manat çox kiçik məbləğdir. Ölkələr bir film üçün milyonlarla vəsait xərcləyir. Söhbət yüksək səviyyəli sənət əsərinin meydana çıxmasından gədir, 100 min çox azdır.

Mələhət Rzayeva

# Proses çox yubanır

Sərhəd məsələsində Azərbaycanla Ermənistanın baxışları fərqlidir

**Ermənistan XİN başçısı Ararat Mirzoyan İrəvanın öz öhdəliklərinə sadiq qaldığını iddia edib. Vurğulayıb ki, ölkəsi Ermənistan, Rusiya və Azərbaycan başçılarından Soçi görüşündə razılaşdırılan delimitasiya üzrə komissiyanın yaradılmasına hazırdır.**

Nazirin sözlərinə görə, hazırda Ermənistan Azərbaycan və Rusiya ilə təmas xəttində təhlükəsizlik mexanizmlərinin yaradılmasını müzakirə edir: "Müxtəlif təkliflərin verildiyini demişəm. Danışıqlar davam edir. Konkret olaraq Azərbaycan Ermənistanın son təkliflərinə məni reaksiya verdi. Amma proses davam edir. Prosesdə İrəvan üçün qəbul ediləməz olan təkliflər də var idi". Mirzoyan daha əvvəl bildirmişdi ki, Ermənistan tərəfi sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində Azərbaycan üçün qəbul ediləməz məsələləri anlamıya çalışır. Mirzoyan problem həlli yollarının tapılmadığını söyləyib və bəyan edib ki, bu formatda danışıqlar davam etməlidir: "Həll yollarından biri ümumi sülh sazişinin parametrlərinin müəyyən edilməsi, işlənməsi və imzalanmasıdır". Mirzoyan həmsədrlərin "xalqların öz müqəddəratını təyinetmə hüququ" barədə mövqeyini də xatırlatmağı unutmayıb: "Digər prinsip güc təbiiq etməkdir ki, 2020-ci ildə bu prinsip pozuldu. İndi dünya ictimaiyyəti qərar verməlidir, konfliktlərin həllində güc təbiiqindən istifadə edilməməsi qalmalıdır, ya yox? Əgər hansısa ölkə bu prinsipin pozulmasını özünə rəva görürsə, onda digər ölkələrə də yol açılır".

Qeyd edək ki, Azərbaycan Qarabağ münaqişəsinin bittiyini elan edib və öz ərazi bütövlüyünü bərpa etdiyini açıqlayıb. Bakı İrəvan sərhədlərin müəyyənləşmə-



"Mübahisəli sərhəd xətti qalmazsa, problemlər çözülsə, təxribatlara da son qoyular. Bu məsələdə kompromis tapmaq mümkündür"

si və sülh müqaviləsi üzərində danışıqlarla bağlı təklif göndərib. İrəvan isə bütün vasitələrlə işğaldan əl çəkmədiyini nümayiş etdirir.

**Politoloq Turab Rzayev "Şərq"ə açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistanın məsələyə baxışı fərqlidir. Analitikin fikrincə, hər iki tərəf sərhədlərin demarkasiyası və delimitasiyası prosesinin yekunlaşmasını istəyə də, tərəflərin maraqları eyni deyil:** "Rəsmi Bakı tələb edir ki, Ermənistan Azərbaycanın qanuni sərhədlərini tanısin. Sərhədlərin tanınması eyni zamanda ərazi bütövlüyünün tanınması deməkdir. Bu da ermənilər tərəfindən Qarabağın Azərbaycan ərazisi kimi təsdiqlənməsi anlamına gəlir. Nəticədə Ermənistan Azərbaycana və Qarabağa dair bütün iddialarından əl çəkməli olur. İrəvan bu tələbi qəbul etməkdən yayınır. Ermənistan Azərbaycanı qondardıyı təkliflərdə isə Qarabağa "status" verilməsi, yaxud onlara ayrıca "inzibati bölgə" kimi baxılması

məsələləri yer alır. Erməni tərəfi çalışır ki, indi reallaşmasa belə gələcəkdə həyata keçməsi üçün "status" şərti sülh müqaviləsinə salınsın. Təbii ki, bu mövzu rəsmi Bakı üçün qəbul ediləməzdir. Rəsmilər təkliflərlə bağlı detallı açıqlamalar verməsələr də, gedişatla bağlı ümumi bəyanat verir, mövcud durumu ictimaiyyətə çatdırırlar. Sadəcə bir məqam vurğulanır ki, Ermənistanın şərti bizim üçün qeyri-adekvatdır".

**Müsahibimizin sözlərinə görə, Azərbaycan çalışır ki, üçtərəfli komissiya, yaxud hansısa fərqli diplomatik kanal vasitəsi ilə əzizdən sərhədlərin müəyyənləşməsi yekunlaşsın:** "Mübahisəli sərhəd xətti qalmazsa, problemlər çözülsə, təxribatlara da son qoyular. Bu məsələdə kompromis tapmaq mümkündür. Hətta Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan bölgəsinin təleyi sonraya saxlanıla da bilər. Hazırda ən mühüm məsələ sərhədlərin müəyyənləşməsidir".

İsmayıl Qocayev

# Tarif Şurasının həmişə bəhanəsi var

Ancaq istəsələr, benzinin qiymətində endirim edə bilirlər

**Azərbaycan neftinin qiyməti 95 ABŞ dolları həddini keçib. "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,42 ABŞ dolları və ya 1,51 faiz artıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 95,07 ABŞ dolları təşkil edib.**

Xatırladaq ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.

**İqtisadçı-ekspert Natiq Cəfərli neftin bahalaşması ilə bağlı "Şərq"ə deyib ki, bizdə neftin qiyməti artıqda digər sahələrdə ucuzlaşma olmur:**

"Ölkəmizdə daxili yanacaq qiymətləri Dövlət Tarif Şurası tərəfindən tənzimlənir. Mövcud situasiyada Şura istəyə, benzinin qiymətində hansısa azaltma edə bilər". Ekspertin sözlərinə görə, Tarif Şurası indi də dünyada neftin qiymətinin bahalaşmasını bəhanə edib bu addımı atmayacaq.



Günəş Mərd

# Baş verənlər ucuz şoudur

İnsanın efirə çıxıb cinayətini etiraf etməsi ağılabatan deyil



*"Necə olur ki, insan polis şöbəsinə, müstəntiq qarşısında cinayətini etiraf etmir, amma efirə çıxır və olanları danışır?"*

**Telekanallarımız məlumatlandırmaq və maarifləndirmək kimi birbaşa səlahiyyətləri xaricində hər peşəylə məşğuldur. Həkim, müəllim, tərtibçi, polis, prokuror, hakim... Əmək və Əhalinin Sosial Təminatı Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə, məhkəmə-hüquq sistemi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi... az qala bütün nazirliklərin görməli olduğu işi məhz telekanallar yerinə yetirir.**

Efirin şoulaşması dünən, bu gün baş verməyib. Uzun illərdir. Təəssüf və təəccüb doğuran adlarını çəkdiyimiz və uzunçuluq olmasın deyə çəkmədiyimiz rəsmi dövlət orqanlarının vəzifələrinin əldən getməsinə bu qədər sakit və "anlayışlı" yanaşmasıdır. Bəlkə sərf edir, kiminsə onların əvəzinə fəaliyyət göstərməsi. Məsələn, telekanallarda xəstələrə həkim tapılır. Daha çox özəl klinikaların həkimləri. Müalicəni üzərlərinə götürürlər. Niyə bir dəfə də dövlət xəstəxanası efirə çıxan "xəstələr" in müalicəsini üstlənmir? Yaxud, məişət problemi, ehtiyacı olan insanlara efir vasitəsilə maddi dəyər tapılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə kənarında dayanıb müşahidə edir. Bunlar azmış kimi efirlərimiz prokurorluq orqanlarına da meydan oxuyur. Müstəntiqlərin, istintaqçıların açığa bilmədiyi, məğlubiyətlərini etiraf edib "bağladılar" işlər efirdə faş olunur. Cinayətkar tapılır. Nə gözəl?... Daha dövlətimiz bu qədər nazirliklərə, dövlət qurumlarına niyə büdcədən vəsait ayırmalı, əməkdaşlara əmək haqqı ödəməlidir? Telekanallara vəsait ayrılın, ya da ayrılan vəsaitin miqdarı artırılın, bütün siyasi-sosial-iqtisadi-ailə-məişət-hüquqi problemlər telekanallarda həllini tapsın. Elə anlaşılmasın ki, medianın təsir gücünə kimsə şübhə edir. Əsla. Məsələ, həqiqi problemlərin həllindən gətəydi, telekanallar yüksək səsle alqışlanar. Nə yazıq ki, telekanallardakı realiti-şoular, sözün həqiqi mənasında yalnız şoudan ibarətdir, "realiti" adına heç nə yoxdur. Həm də ucuz şou. İzleyicini bu dərəcədə "sarsaq" hesab etmək, utancvericidir. Sadəcə, telekanalların bəxti ona görə gətirir ki, Azərbaycan tamaşaçısında sadələh-

lük, səmimiyyət, şəfqət, mərhəmət hissi hələ qalıb. Və bir də, baxmağa alternativ tapmır, ona görə. Azərbaycan tamaşaçısı hələ sözəbəxandı - qarşısına nə qoyursan onu həzm-rəbədən keçirir. Qardaş Türkiyə telekanalları da eynən bizimkiler kimidir; evlən-boşan, vur-yıx, həyat yoldaşın yuxudadırsa başqasıyla qaç... Televiziya siyasətinin ucuz məişət tamaşaları üzərində bərqərar olduğunu görmək çox ağırdır. Təkcə məişət məsələləri olsaydı, yene birte-



**"Bu xanım efirə çıxıb "mən bunu etmişəm" deyir. Amma onun hərəkəti sübutlarla təsdiqini tapmalıdır. Yeni xanımın etirafı hələ o demək deyil ki, ona cinayət işi açılacaq, yaxud həbs ediləcək"**

her "dözmək" olardı. Kiminsə məhz efirdə cinayətini - həm də istintaqı qapanmış, üzərindən 1 il yarım müddət keçdikdən sonra etiraf etməsi isə artıq şounun pik nöqtəsidir. Eyni zamanda hüquq-mühafizə və prokurorluq orqanlarını hörmətdən salmaqdır. İstintaqın, peşəkar müstəntiqlərin açığa bilmədiyi cinayəti bir şou verilişi açıq. Bu qədər də olmaz!

Xoşqədəm Hidayətqızının təqdimatında yayımlanan "Səni axtarıram" layihəsində gənc xanım efirə çıxır və etiraf edir ki, il yarım əvvəl qayınanasını itələyib, arvad yıxılıb ölüb. Bundan kimsənin xəbəri olmayıb. Elə biliblər arvad öz ecəlliyə canını tapşırıb. Polis, müstəntiq də cinayətkarın evin içində olduğunu anlamayıb. İş beləcə bağlanıb, göndərilib arxivə. İndi isə xanım qayınanasının onun ailiyə öldüyünü etiraf edir. Təqdimata baxın: qayınanasını qətlə yetirdiyini etiraf etdi! Qayınanasını öldürdüyünü dedi!.. Aparıcının göz yaşları, qucaqlaşmalar, filan... Xanım studiyani əməkdaşlar, mühafizəçilər

əhatəsində yavaş-yavaş tərkdir, nə-həyat polis maşınına, həm də post-patrol xidməti avtomobilinə əyləşir, gözəndir (nə ecbəse biləyinə kələpçə vurulmadı - M.R.). Studiyada göz yaşları axmaqdadır. Şou davam edir... Bu kadrılara baxış sayı, bilmirəm neçəni keçib. Bilmək marağında da deyiləm. Çünki şou olduğu aşkardır. İzleyicilərin "marağının" səbəblərini isə yuxarıda qeyd etmişik. Əsas məsələ prokurorluq orqanlarının bu səhnəyə sakit yanaşması, münasibətsiz qalmasıdır. Belə bir yüksək orqan reputasiyasının korrupsiyasına niyə laqeyd qalır?

**Hüquqşünas Adəm Məmmədov da "Şərq"ə açıqlamasında efirdə baş verənləri ucuz şou adlandırdı:**

- Xoşqədəm xanımı şəxsən tanıyıram. Əvvəllər verilişlərində ekspert qismində iştirak etmişəm. Xoşqədəm xanım peşəkardır. Bu, sözsüz belədir. Amma səmimi deyil. Proqramda da çox şou qatır. Bu da tamaşaçıya qızcıq doğurur. Özüni hakim kimi aparır. Hər cümləsinin başı-ayağı "mən"dir: Mən, mən... Bu, peşəkarlığına da kölgə salır. Xanımın etirafına gəlincə, uzun illərdir hüquq sahəsində fəaliyyət göstərən şəxs kimi deyirəm, insanın efirə çıxıb cinayətini etiraf etməsi ağılabatan deyil. Necə olur ki, insan polis şöbəsinə,

müstəntiq qarşısında cinayətini etiraf etmir, amma efirə çıxır və olanları danışır? Telelayihələrə az-çox bələdəm. Adətən aparıcılar iştirakçıya təsir göstərirlər, bir növ onu öz şoularının iştirakçısına çevirir və "bunu danışacaqşan, belə deyəcənsən" şəklində təlimat verir. Həmin proqramda da aparıcı xanıma təsir göstərərək deyib ki, bunları danış, qorxma, arxanda dayanmışam, sənə heç kim heç nə etməyəcək. Bildiyim qədər "cinayət etirafı edən" xanımın bəzi məişət problemləri var. Bəlkə də ona söz veriblər ki, problemini həll edəcəyik. Azərbaycan Respublikasının Cinayət Prosesual Məcəlləsinin 126.6 maddəsinə görə cinayət sübutlarla təsdiq olunmalıdır. Cinayət məcmu halda təsdiqini tapmalıdır. Bu xanım efirə çıxıb "mən bunu etmişəm" deyir. Amma onun hərəkəti sübutlarla təsdiqini tapmalıdır. Yeni xanımın etirafı hələ o demək deyil ki, ona cinayət işi açılacaq, yaxud həbs ediləcək. Bu iş yene də istintaq orqanlarının üzərinə düşür.

**A.Məmmədov efirdə cinayət etirafının, polis əməkdaşlarının studiyaya gəlib birbaşa efirdə kimisə nəzarət altına almasının hüquq-mühafizə orqanları barədə qeyri-ciddi təsvirini yaratdığını dedi:**

- Bu hadisə istintaq orqanlarına çox pis bir mesajdır; gör nə gündəsiniz, siz bacarmadığınızı biz bacardıq. Belə verilişlər bağlansa yaxşıdır.

Mələhat Rzayeva

# Xarici kəşfiyyata işləyənlər dövlətə və millətə ləkədir

"Milli ideologiyanın təşkili və təbliğinə, insanların milli şüurunun formalaşdırılmasına xüsusi diqqət yetirilməlidir"

**Ötən il Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilən 5 nəfər, məxfi əməkdaşlığa cəlb olunan 1 nəfər müəyyən edilib. Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.**

**Mövzu ilə bağlı "Şərq"ə danışan səbiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, bu çox köhnül bulandıran məsələdir:**

"İnsan öz vətəninə sədaqətli olmalıdır, vətəni sevməlidir. Əgər xarici qüvvələrə öz əqidəsini satarsa, pul naminə onlara qulluq etmək istəyirsə, bu, biabırçı bir şeydir. Bu, həmin şəxsin özünə, eyni zamanda, yaxınlarına ömürlük ləkədir".

**Politoloq bu vəziyyət qarşısında etməli olduqlarımızı açıqlayıb. O hesab edir ki, ölkədə vətənpərvərlik əhval-ruhiyyəsinin təbliğinə ciddi fikir verməliyik:**



"Bu işdə kütləvi informasiya vasitələri, xüsusilə də elektron kütləvi informasiya vasitələri önəmli rol oynayır. Biz televiziya və radio yayım vasitələri ilə məlumatlandırma işini aparmalıyıq. Nəzərimcə, ümumiyyətlə şou xarakterli, xüsusi-

lə maqazin xarakterli verilişlər ümumiyyətlə, televiziyalardan yığıdırılmamalıdır. Televiziya ölkəyə, millətə, xalqa qulluq etməli, hər bir insanda vətəne sədaqət, vətənpərvərlik duyğularını təbliğ etməlidir.

Bu məsələdə ailənin də rolu böyükdür. Ailə, orta məktəb, ali məktəb -

bunlar bütöv bir zəncirin ayrı-ayrı halqalarıdır. Bunlarda da vətənpərvərlik tərbiyəsinə ciddi diqqət yetirilməlidir".

**Q.Hüseynli hesab edir ki, ideoloji işlərdə çatışmazlıqlar var:**

"Azərbaycanın öz milli ideologiyası mövcuddur. İnsanlara bu aşılmalıdır. Bəzilər ideoloji iş dedikdə elə başa düşür ki, bu, Sovet dövründən qalma bir şeydir. Amma xeyr, biz hələ cavan

dövlətik. Uzun müddət deyil ki, müstəqilliyimizi əldə etmişik. Ona görə də ideoloji işə, milli ideologiyanın təşkili və təbliğinə, insanların milli şüurunun formalaşdırılmasına xüsusi diqqət yetirilməlidir. O cümlədən, baş verən hadisə cəmiyyət içində ciddi müzakirə edilməli və pislənməlidir. İnsanlara bu işin nə dərəcədə alçaq və yaramaz hərəkət olduğu çatdırılmalıdır.

**Abbas Sahhətin belə bir kəlamı var:**

"Vətəni sevməyən insan olmaz, Olsa da ol şəxsədə vicdan olmaz". Vətəni sevmək imandandır deyiblər. Ona görə də bu məsələdə vətənpərvərlik tərbiyəsi gücləndirilməlidir".

Çimnaz Şahlar

**Fevralın 4-də Bakıda, "Gülüstən" sarayında Cənub Qaz Dəhlizi Maşvərat Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirilib.**

Azərbaycanın Energetika naziri Pərviz Şahbazov bildirdi ki, Maşvərat Şurası öz vəzifələrini tam yerinə yetirir və Cənub Qaz Dəhlizi uğurla fəaliyyət göstərir. Onun sözlərinə görə, ic-



# Azərbaycan 100 milyard dollardan artıq qazanacaq

Cənub Qaz Dəhlizi həm də regionun təhlükəsizliyinə dəstəkdir

İnsan zamanı CQD-nin əhatə dairəsinin genişlənməsi və digər Avropa ölkələrinə də yönəldilməsi məsələsi geniş müzakirə olub: "Bu istiqamətdə də işlər aparılacaq". Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson da deyib ki, qiymətlərin artdığı bir zamanda Cənub Qaz Dəhlizi önəmlidir: "Azərbaycanla ikitərəfli münasibətlərimiz güclüdür. Azərbaycan enerji təchizatında bizim etibarlı tərəfdaşımızdır. Biz Cənub Qaz Dəhlizinin necə işlədiyini müzakirə etdik. Bu layihənin əhəmiyyəti ilə bağlı yaxşı fikirlər eşitməkdən məmnun oldum. Həm layihənin bölgəyə, həm ölkələrə güclü təsiri var. Cənub Qaz Dəhlizi Cənub-Şərqi Avropada təchizata öz töhfəsini verir. Biz Avropa Komissiyası olaraq Cənub Qaz Dəhlizinin strateji əhəmiyyəti ilə bağlı fikrə şərikik. Enerji bazarında sızıntı və qiymətlərin artımı müşahidə olunduğu bir zamanda bu layihə önəmlidir. Bu təchizat marşrutu öz münasibliyi ilə seçilir. Digər boru kəmərlərində yaranan sızıntıları aradan qaldırmaq üçün bu boru kəmərinin genişləndirilməsi müzakirə edə bilərik". O qeyd edib ki, keçirdiyi görüşlərdə "Şahdəniz" yatağında hasilatın artırılması ilə bağlı istəklərini ifadə edib: "Təhlükəsizlik baxımından Cənub Qaz Dəhlizi təchizat marşrutlarını şəxələndirilməsi üçün imkan yaradıb. Ümid edirik ki, onun imkanları artırılacaq və 10 milyard kubmetrə çatdırılacaq. Hazırda bazarın gözləntilərini öyrənirik, biz nəticələrə əsaslanaraq həmin genişlənməni planlaşdırırıq". Türkiyənin Energetika və təbii sərvətlər naziri Fatih Dönməz bildirdi ki, Azərbaycanın enerji siyasəti dəstəyi olmasaydı, Cənub Qaz Dəhlizi reallaşmayacaqdı: "Azərbaycan Avropa İttifaqının təchizat təhlükəsizliyinin artırılması adına ən uyğun yol və ən etibarlı tərəfdaşdır. Cənub Qaz Dəhlizindəki boru xəttindən neq olunacaq

təbii qazın həcmi artırmaq üçün əlavə rezervlərə və əlavə mənbə ölkələrə ehtiyac var. Bu çərçivədə bölgəmizin rifahı adına Azərbaycan və digər bölgə ölkələri ilə əməkdaşlığımızı inkişaf etdirməyə hazırıq. TANAP-in 31 milyard kubmetr maksimum tutumda istifadə edilməsi üçün investisiya qoyulmasına dair təşəbbüsləri dəstəkləyirik".

**Millət vəkili Vüqar Bayramov "Şərq"ə bildirdi ki, Cənub Qaz Dəhlizi regionun təhlükəsizliyinə dəstək olmaqla yanaşı, Azərbaycanın özünün valyuta gəlirlərinin artırılması baxımından çox əhəmiyyətlidir.** Deputatın sözlərinə görə, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin formalaşmasına töhfə verən ölkələrdən biridir: "Çoxtərəfli əməkdaşlıq formatını seçən və ona üstünlük verən Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji layihələrindən yalnız qonşu dövlətlər olan Gürcüstan və Türkiyə deyil, bir sıra Avropa ölkələri də faydalana bilərlər. 2020-ci ilin sonundan etibarən Azərbaycan dəhliz vasitəsi ilə Avropaya mavi qaz ixracatına başlayıb. Ötən il Avropaya 7 milyard kubmetr mavi qaz neqç edildi. Bu il bu rəqəmin 10 milyard kubmetrə qədər yüksələcəyi gözlənilir. Bütövlükdə, Azərbaycan Avropaya birinci mərhələdə 10, ikinci mərhələdə 20 milyard kubmetr mavi qaz neqç edəcək. Cənub Qaz Dəhlizinin ötürülmə qabiliyyəti 31, 5 milyard kubmetr olacaq ki, bu da praktik olaraq, Avropa üçün yeni alternativ mənbə rolunu oynayacaq. Cənub Qaz Dəhlizi Azərbaycanın dövlət büdcəsi gəlirlərinin daha da artması, ölkəyə valyutanın davamlı şəkildə daxil olması baxımından olduqca vacibdir. Azərbaycan Cənub Qaz Dəhlizi çərçivəsində ixrac edəcəyi mavi qazdan mövcud qiymətlərlə 100 milyard dollardan artıq gəlir əldə edəcək".

İsmayıl Qocayev

# Ermənilər də, sülhməramlılar da harınlayıb

Qarabağdakı özbaşınalıqlar arzuolunmaz vəziyyətə gətirib çıxara bilər



**Erməni terror təşkilatı VOMA yenidən aktivləşməyə başlayıb. Vətən müharibəsindən sonra səsi batan terror təşkilatının soruğu son vaxtlar sosial şəbəkələrdən gəlir.**

Təşkilatın məlumatına görə, onlar yeni terrorçular hazırlamaq məqsədi ilə "filiallarından" birini Xankəndidə açmağa hazırlaşırlar.

Göründüyü kimi, Azərbaycan ərazisində məskunlaşan Rusiya sülhməramlıları yene səsizdirlər. Tədbir görmək niyyətində deyillər. Hətta terrorçular fəaliyyət başlayıb. Bu prosesin genişlənməyini müşahidə olunur. Reaksiya isə hiss olunmur.

**Mövzu ilə bağlı "Şərq"ə danışan millət**

Cəmiyə Özim

# Dünya şöhrətli alim ürəklərdə yaşayacaq

**Professor Minira Qarayeva Dillər Universitetində kafedra müdiri vəzifəsində illərlə çalışıb.**

Oksford, Kembriç, Nyu-York, Corc-Taun, Filodelfiya, Vaşinqton universitetlərində simpozium və konqreslərdə məruzələrlə çıxışlar edib və dəfələrlə sədr olub. Alim xanım Türkiyə Cümhuriyyəti Universitetində 10 il professor olaraq çalışıb, dissertantlara rəhbərlik edib. 100-dən artıq məqalənin, 15 kitabın müəllifi olan Minirə xanım ölkəmizin ictimai həyatında mühüm rol oynayan cəmiyyəti idi. "Xoş niyyət" Xeyriyyə Cəmiyyətinin Prezidenti və Respublika Qadınlar Cəmiyyətinin Vitse-Prezidenti, dünya şöhrətli alim xanım Minira Qarayeva daima ürəklərdə yaşayacaq.

Uca Tanrı oğlu Eldəniz Abbasliya, gəlinləri Afət xanıma və Təranə xanıma, nəvələrinə və əzizlərinə səbir versin.

**Ruhuna hər an duaçı olan bacın Mahirə Qarayeva.**





Azərbaycan Respublikasının  
Medianın İnkişafı Agentliyi

**Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;**

Xarici işlər naziri Ceyhun Bayramov fevralın 3-də Bakıda keçirilən brifinqdə Azərbaycan-Ermənistan arasında sərhədlərin delimitasiya prosesindən danışdı. XİN başçısı vurğulayıb ki, Azərbaycan sərhədlərin delimitasiyası ilə bağlı Ermənistanın təkliflərini Rusiyanın vasitəsilə alıb. C.Bayramov Ermənistan XİN başçısı Mirzoyanın "rəsmi Bakı təkliflərimizi geri çevirib" sözünə də münasibət bildirib.

Bayan edib ki, Ermənistanın hər hansı şərt irəli sürməyə nə hüquq, nə siyasi, nə də mənəvi haqqı var. Onun sözlərinə görə, sərhədlərin delimitasiyası məsələsində hansısa "kreativlik" göstərməyə ehtiyac yoxdur. Sadəcə, beynəlxalq sərhədləri tanımaq lazımdır. Nazir bəyan edib ki, beynəlxalq sərhədlər tanınmalı, komissiyaların işinə başlanılmalıdır: "Bəlli ilkin şərtlər irəli sürülmüşdü. Azərbaycan tərəfi qısa zaman ərzində mövqeyini çatdırdı. Bu prosesə heç bir qeyd-şərt olmadan başlaya biləcəyimiz ifadə olunmuşdu. Bu, təcrübələrə əsaslanan prosesdir, prosesin başlaması üçün "icadlara" ehtiyac yoxdur. Ermənistan 30 il ərzində digər qonşu ölkənin torpaqlarının 20 faizə yaxın bir hissəsini işğal altında saxlayıb. Bütün beynəlxalq hüquq norma və prinsiplərini pozub. Ermənistan tərəfinin mövcud reallığı tez zamanda anlayacağına ümid edirik. Bu, region üçün faydalı olar". XİN başçısı qeyd edib ki, iki ölkə arasında delimitasiya prosesinin başlanması ilə bağlı birgə ikitərəfli komissiyanın yaradılması istiqamətində davamlı, ardıcıl yanaşma müşahidə edilmir: "Təxminən iki həftə əvvəl Ermənistan tərəfi Rusiya vasitəsilə delimitasiya prosesinin başlanması ilə bağlı yeni təkliflərini göndərmişdi. Müəyyən mənada prosesə başlamaq üçün ilkin şərtlər irəli sürülmüşdü. Komissiyanın işə başlaması üçün belə bir şərtlər qoyulub. Qısa müddət ərzində Azərbaycan öz mövqeyini qarşı tərəfə çatdırıb". C.Bayramov vurğulayıb ki, Azərbaycan dövləti yeni postmünaqişə dövründə beynəlxalq hüquqa əsaslanaraq münasibətlərin normallaşması istiqamətində konkret addımlar atıb: "Əfsuslar olsun ki, Ermənistan tərəfindən bir neçə

Ermenistan, Rusiya və Azərbaycan dövlət başçıları arasında Soçi görüşündə razılaşdırılan delimitasiya üzrə birgə komissiyaya yaratmağa hazırdır: "İndi biz Azərbaycan və Rusiya tərəfi ilə sərhəddə təhlükəsizlik və sabitlik mexanizmlərinin yaradılmasına gətirib çıxaracaq vasitələri müzakirə edirik. Müxtəlif təkliflərin verildiyini demədim. Danışıqlar davam edir". Qeyd edək ki, daha əvvəl Nikol Paşinyan da



## Azərbaycan bir qarış torpağından da geri çəkilməyəcək

### İrəvanın çıxış yolu yoxdur, Bakının yaratdığı reallıqlarla barışmaq məcburiyyətindədir

dəfə komissiyaların işi pozulub. Komissiyaların işində fəaliyyətlərini dayandırmışdılar. Hələ də biz bu istiqamətdə davamlılıq, ardıcılıq görmürük".

Xatırladaq ki, iki həftə öncə erməni tərəfi öz təkliflərini açıqlayıb və bunlar Ermənistan və Azərbaycan qüvvələrinin təmas xəttindən qarşılıqlı çəkilməsini nəzərdə tuturdu. Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan deyib ki, Ermənistan Azərbaycan və Rusiya ilə sərhəddə təhlükəsizlik mexanizmlərinin yaradılmasını müzakirə edir. Onun sözlərinə görə, Ermənistan öz öhdəliklərinə sadıqdır və

Bakı ilə Moskva arasında sərhəddə təhlükəsizlik və sabitliyin artırılması barədə, həmçinin sərhədlərin delimitasiya və demarkasiyası barədə təkliflər verdiyini açıqlamışdı. Ermənistan baş naziri prosesin bu detallarını açıqlamasa da, həmin komissiyaların mümkün qədər tez formalaşdırılması olduğunu demişdi. **Millət vəkili Ceyhun Məmmədov "Şərq"ə bildirib ki, Ermənistan öz əməllərinə sadıq qalaraq danışıqların hansısa mərhələsində müəyyən "qazanc" əldə etməyə çalışır. Deputat vurğulayıb ki, İrəvan çıxış yolunun ol-**

**madığını görür və Azərbaycanın yaratdığı reallıqlarla barışmaq məcburiyyətində qalır:** "Bununla yanaşı, Ermənistan xəbis siyasətindən də əl çəkmir. Sülh müqaviləsi imzalanandan sonra ana kimi nəsa qopartmaq istəyir. Şübhə yox ki, Ermənistanın pozucu davranışları rəsmi Bakı tərəfindən qəbul edilməzdir. İrəvan anlamalıdır ki, ölkənin tərəqqisi, ermənilərin sosial rifahı Azərbaycanla sülhdən asılıdır. Məsələ ondadır ki, bir tərəfdən Baş nazir Nikol Paşinyanın nisbətən pozitiv açıqlamalarının şahidi oluruq. Digər yandan isə Mirzoyan kimi

şəxslərin dilindən sərsəm bəyanatlar səsləndirilir. Moskva vasitəsi ilə Azərbaycana təzyiqlə göstərmək niyyəti güdüür. Lakin Azərbaycanı haqq yolumdan döndərmək mümkünsüzdür. Rəsmi Bakının qəti mövqeyi ondan ibarətdir ki, sərhədlərin demarkasiya və delimitasiyası tezliklə yekunlaşmalı, sülh müqaviləsi imzalanmalıdır. Ermənistanın səyləri əhəmiyyətsizdir. Azərbaycan bir qarış torpağından belə geri çəkilməyəcək. Proses Azərbaycanın dikte etdiyi formada getməlidir".

İsmayıl Qocayev

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

## Səhiyyə nazirinin bütün müavinləri işdən çıxarıldı



**Zəlimxan Məmmədli:**  
"Səhiyyə naziri və yeni müavinləri ortaya proqram qoymalıdır"

**Adil Qeybullayev:**  
"Nadir Zeynalov, İlqar Qasımovu şəxsən tanıyıram, mütəxəsis və insan olaraq müsbət keyfiyyətlərə malikdirlər"

**Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə səhiyyə nazirinin müavinləri vəzifələrindən azad olunublar. Bununla bağlı Səhiyyə Nazirliyi məlumat yayıb. Sərəncamlara əsasən, Nigar Ramiz qızı Əliyeva, Elsevər Məmməd oğlu Ağayev, Rəhim Rafail oğlu Əliyev, Viktor Kərimoviç Qasımov tutduqları vəzifədən azad ediliblər.**

Eyni zamanda Səhiyyə nazirinə üç yeni müavin - İlqar Əbülfəz oğlu Qasımov, Nadir Azer oğlu Zeynalov və Rəsim Miskin oğlu İsmayilov təyin olunub.

**İctimai-siyasi xadim, həkim Zəlimxan Məmmədli yeni təyinatlardan "Şərq"ə danışarkən bildirib ki, hazırda səhiyyə sistemində daha ciddi islahatlara ehtiyac var:**

"Kadr siyasəti prosessa müəyyən təkan verə bilər, amma əvvəla biz bəzi suallara cavab tapmalıyıq. Pullu yaxud da pulsuz səhiyyə xidməti olacaqmı? Dövlət səhiyyə müəssisələrinin statusu dəyişəcəkmı?"

Əhəlinin hardasa 80 faizi ilkin olaraq yaşadığı ərazidəki poliklinikalara müraciət edir.

Bəs orada bundan sonra hər hansısa bir dəyişiklik olacaqmı? Bütün bunlarda dəyişiklik olmasa, bu nazir müavinlərinin dəyişməsinin də

bir önəmi olmayacaq".

*Z.Məmmədlinin fikrincə, səhiyyə nazirinin özü və onun müavinləri köhnələrdən nə ilə fərqlənəcəklərinə dair ortaya konkret bir proqram qoymalıdır:*

"Onlar əhəlinin sağlıq durumunun qorunması üçün konseptual təklif etməlidir. Bunlar da cəmiyyətin ictimai müzakirəsinə verilməli, təkliflər dinlənilməlidir. O zaman prosesdə pozitiv nələrə ümid etmək olar".

Z.Məmmədli kadr dəyişikliyinə icra hakimiyyəti başçıları ilə bağlı da həyata keçirildiyini, amma bunun heç bir effekt vermədiyini diqqətə çatdırıb:

"İndi səhiyyənin yeni dönmədəki yeri, rolu, funksiyası, onun əhaliyə daha yaxşı xidmət etməsi istiqamətində düşünmək lazımdır. Yeni təyin olunan nazir müavinləri də funksional olaraq köhnələrin işlərini davam etdirəcəksə, təbii olaraq ölü səhiyyəyimizdə müsbətə doğru heç nə dəyişməyəcək".

**"Çalışmalıyıq ki, səhiyyəni bir sisteme çevirək". Bunu isə Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybullayev Prezident İlham Əliyevin Səhiyyə Nazirliyinə yeni müavinlərin təyinatı ilə bağlı sərəncamını şərh edərkən deyib.**

**Onun sözlərinə görə, bunun üçün səhiyyə islahatlarını sona çatdırmaq lazımdır:**

"Çalışmalıyıq ki, bütün ölkə üzrə ləbəri Tibbi Sığorta normal tətbiq olunsun. Dövlət səhiyyə siyasətini həyata keçirən bir orqan kimi Səhiyyə Nazirliyi bu prosesdə aktiv iştirak edə bilər. Ümidvaram ki, bu işlər həyata keçər. Yeni rəhbərlikdə bu işlərin təşkilatçısı kimi çıxış edərdi".

**Adil Qeybullayev Səhiyyə nazirinin yeni təyin olunan müavinlərindən ikisini yaxından tanıdığını vurğulayıb:**

"Nadir Zeynalov, İlqar Qasımovu şəxsən tanıyıram, biri ilə kafedrdə, digəri ilə xəstəxanada işləmişik. Mütəxəsis və insan olaraq müsbət keyfiyyətlərə malikdirlər. Hər üçünə uğurlar arzu edirik".

Günəş Mərd

**Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi anası tərəfindən evdə tək buraxılan azyaşlı uşaqla bağlı məlumat yayıb.**

Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, məsələnin araşdırılması ilə əlaqədar dərhal qurumun Uşaq problemləri şöbəsinin əməkdaşları, Yasamal Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının nümayəndəsi və Daxili İşlər Nazirliyinin Yasamal rayonu üzrə Polis şöbəsinin Yetkinlik yaşına çatma-



## "Qadının əri birinci növbədə onun dövlətidir"

Aysel Əlizadə: "Dövlət uşaq pulu verməli və uşağı bağça ilə təmin etməlidir"

yanların işləri üzrə inspektoru yuxarıda qeyd edilən ünvanda yerləşən ailəyə səfər həyata keçiriblər.

Onun sözlərinə görə, 6 yaşlı uşağın anası A.Ə həyat yoldaşından ayrıldığını, evin yaxınlığında yerləşən şirniyyat müəssisəsində işlədiyini və uşağı evdə nəzarətsiz şəkildə tək qoyaraq işə getdiyini bildirdi:

"Azyaşlı ilə söhbət zamanı məlum olub ki, gün ərzində anası işə getdiyi üçün onu evdə tək qoyur və uşaq qorxduğu üçün evinə çıxaraq anasını çağırır. Komitə əməkdaşları anaya valideynlik məsuliyyəti barədə ilkin olaraq xəbərdarlıq edərək, bir daha bu halın baş verdiyi təqdirdə valideynlik hüququ ilə bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsini bildirdilər".

Komitə rəsmisi bildirib ki, ailə nəzarətə götürüldü və problemlərinin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.

Qeyd edək ki, kütləvi informasiya vasitələrində evdə tək qalan azyaşlı uşağın yaşadığı Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən binanın mənzillərindən birində evyana çıxaraq təhlükəli vəziyyətdə olması ilə bağlı videogörüntü əksini tapıb.

**Baş verən hadisə ilə bağlı tanınmış yazır, müstəqil jurnalist Aysel Əlizadə "Şərq"ə danışdı. O bildirib ki, dövlət uşaq pulu verməli və uşağı bağça ilə təmin etməlidir:**

"O ana uşağın bağçaya verə bilmir. Çox gümən ki, ondan pul tələb edirlər. Dövlət bağçaları var. Həmin bağçalar uşağa saat 6-ya qədər pul-suz-parasız baxmalıdır. Dövlətin bölg



vətəndaşına sahib çıxma öhdəliyi var. Bütün normal ölkələrdə tək analara iki-üç qat imtiyazlar verilir, hər yerdə xidmət haqqı 10 dəfə az alınır. Həmin şəxslərə böyük güzəştlər olunur ki, tək qadın çarəsiz qalıb başqa bir yola əl atmasın və

yib? Bağçalar var axı... Mənim qızım dövlət bağçasına gedib. Kifayət qədər də razı qalmışam. Yaxşı bağçalar var. Bəlkə ondan rüsvət istəyiblər, bəlkə deyiblər yerimiz doludur, götürməyiblər. Mənəvi və maddi kriteriyalara görə azyaşlı uşağın yeri bağçadır. Çünki bağça uşağı yetişdirir, sosiallaşdırır, tərbiyə edir və disiplinə salır. Evdə qalmaq imkanı varsa belə, o uşaq bağçaya getməlidir".

**A.Əlizadə qeyd edib ki, belə analara imtiyazlar verilməlidir:**

"Əgər axşam 6-dan sonra uşağı qoyub gedirsə, o qadın artıq daha yaxşı, gəlirli işlə təmin olunmalı və ona birmənalı şəkildə sosial yardım ayrılmalıdır"

**"Əgər axşam 6-dan sonra uşağı qoyub gedirsə, o qadın artıq daha yaxşı, gəlirli işlə təmin olunmalı və ona birmənalı şəkildə sosial yardım ayrılmalıdır"**

dövləti yanında hiss etsin. Mən bunu dəfələrlə demişəm, bu mənim təzisiyimdir: "Qadının əri birinci növbədə onun dövlətidir". Qadın çarəsiz qala bilər, həyat yoldaşı zorakı biri ola və yaxud ölə bilər. Qadın bilməlidir ki, arxasında dövləti var".

**Yazıçı hesab edir ki, bu vəziyyətin nəticəsi yox, səbəbləri araşdırılmalıdır:**

"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi gəlib ona ağıl öyrədir. Dəfələrlə demişəm ki, biz valideynlərin üzünə məsuliyyət qoymalıyıq. Çünki bu təkəssüsün övladın deyil, həm də dövlətin vətəndaşıdır. Bunu dəfələrlə demişəm. Bu mövzunu ilk dəfə mən işləmişəm. Heç kəs bu barədə danışmayıb. Dövlət Komitəsi xəbərdarlıq edib. Təbii ki, ananın məsuliyyəti var, 6 yaşlı uşağı tək qoya bilməz. Ona analıq məsuliyyəti izah olunmalıdır. Dövlət nəzarətə götürməlidir. Bu, prosedür qaydasıdır. Amma nəticədir. Nəticə ilə mübarizə heç vaxt effekt vermir.

Səbəb nədir? Niyə ana uşağı tək qoyub gedib və niyə bağçaya verməyib? Bağçalar var axı... Mənim qızım dövlət bağçasına gedib. Kifayət qədər də razı qalmışam. Yaxşı bağçalar var. Bəlkə ondan rüsvət istəyiblər, bəlkə deyiblər yerimiz doludur, götürməyiblər. Mənəvi və maddi kriteriyalara görə azyaşlı uşağın yeri bağçadır. Çünki bağça uşağı yetişdirir, sosiallaşdırır, tərbiyə edir və disiplinə salır. Evdə qalmaq imkanı varsa belə, o uşaq bağçaya getməlidir".

Çimnaz Şahlar

# Manyak adam ömürlük həbs olunmalıdır

## Belə insanları ictimai mühitə buraxmaq risklidir

Xəbər verdikimiz kimi, Bakıda 4 yaşlı qızın meyiti aşkarlanıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Qeyd olunub ki, 31 yanvar 2018-ci il təvəllüdü Məryəm Hüseynlinin meyitinin Xəzər rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Azyaşlının quyuya atılıb, üzərinə torpaq tökülərək qətlə yetirildiyi müəyyən edilib.

Zərərçəkmişin qonşusu 1990-cı il təvəllüdü Mehman Mansurov şübhəli şəxs qismində saxlanılıb.

Məlum olub ki, qonşuluqda yaşayan M.Mansurov uşağı müxtəlif vaxtlarda döyüb. Öldüyünü gören həmin şəxs onu quyuya ataraq üzərinə torpaq töküüb.

M.Mansurov ilkin ifadəsində hadisəni yanvarın 22-dən 23-ə keçən gecə törətdiyini bildirib. Uşağın atası qızını qonşuda yaşayan ailəyə verib getdikdən sonra həmin gün geri qayıtmayıb. Sürücü işləyən M.Mansurov həmin gecə qeyri-rəsmi nikah münasibətində ər-arvad kimi yaşadığı qadınla birgə gecə saatlarında uşağın ağıladığını görüb. Yuxusu pozulan şəxs azyaşlını sakitləşdirə bilmədiyi üçün ona zərbələr endirib. Məryəmin öldüyünü gören M.Mansurov onun meyitini götürərək heyətə çıxıb. Dəriniyi 10 metrə yaxın olan quyuya atıb.

Azyaşlının atası yanvarın 23-ü övladını götürmək üçün qonşuya gəldikdə onun yoxa çıxdığını görərək polise məlumat verib. Yanvarın 31-də Məryəmin öldüyü, qonşuluqda yaşayan Mehman Mansurovun meyiti quyuya ataraq üstünə qum və mişar daşlarını tökdüyü məlum olub. FHN xilasedicilərinin köməkliliyi ilə meyit quyudan çıxarılıb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İstintaq tədbirləri davam etdirilir.

**Psixoloq Elmür Əkbər "Şərq"ə açıqlamasında bildirir ki, bu, böyük bir faciədir:** "Sual yaranır ki, bəs bədbəxtliyin səbəbləri kimlərdir? Bəzən uşağı məcbur anadan alırlar. Atalar həyat yoldaşlarından boşandıqdan sonra uşağa baxa bilmirlər. Övladı kiminsə acığına kimdənsə almaqla məsələ həll olmur. İlk növbədə ona baxılacaq şərait nəzərə alınmalıdır. Məsələn, bu elə bu hadisədən nümunə götürək: Bu uşağın niyə o yad kişinin yanında idi? Yad birisi niyə ona dayəlik etməli idi? Bunun məsuliyyəti əvvəla atanın üzərindədir. Həyatın reallıqları var. İmkani, pulunun olmamağı valideynə bəraət ola bilməz. Atanın imkansızlığı uşağın günahı deyildir. Onun bədəlini uşağ ödəməməlidir. Bəzən "ataciqlar" aliment ödəməkdən



### "Cəmiyyətdə mümkün qədər çox, lazımı klinik psixoloji testlər aparılmalıdır"

yayınmaq üçün uşağı anadan ayırırlar. Elə valideynlər bu hadisədən dərslər götürməlidirlər. Uşağa lazımlı baxımı təmin edə biləcəklərini nəzərdə saxlamalıdır. Bəzən ananın uşağı istəməməsi kimi situasiyalar da yarana bilər. Onu uşağı dünyaya gətirməzdən əvvəl düşünməli idilər. İnsan ayağını yorğanına görə uzatmalıdır".

**E.Əkbər diqqətə çatdırıb ki, cəmiyyətdə mümkün qədər çox, lazımı klinik psixoloji testlər aparılmalıdır:**

"Yoxlamalar vasitəsilə insanların psixi durumları müəyyən edilir. Belə cinayətkarlar dünyanın hər yerində ola bilər. İnsan toplusu da övladlarının manyak qurbanına çevrilməsinə çalışmalıdır. Cavabdehlik yəni də valideynlərin üzərinə düşür. Manyak nə etmələrdir? Demək olmaz ki, onu öldürsünlər. Amma o adam ömürlük həbs cəzasına məhkum olmalıdır. Çünki belə insanı ictimai mühitə buraxmaq risklidir. Belə manyak, psixopat, pedofil, sosiopatların beyni əzəldən ele quruluşdadır ki, onlar islah oluna biləcək qabiliyyətlə malik deyillər.

Çünki həbsxana islah cəzaçəkəmə müəssisəsi olmalıdır. Ona görə də o, birdəfəlik cəmiyyətdən təcrid olunmalıdır. Cəmiyyətdə böyük bir psixoloji boşluqlar var. Psixoloji xidmət sıfır səviyyəsindədir. Dünyada hər sahədə inkişaf var. Sərbəst psixonalitik, loqoterapevtik ixtisasları yarandıqı halda, Azərbaycanda həkim-psixoterapevt ixtisası təxminən 2005-ci ildə ləğv olunub. Baxmayaraq ki, tibbin digər sahələrində fakt budur ki, inkişaf var. Amma neyə görə həkim-terapevt

ixtisası ləğv olunub? Nəticə etibarilə belə hadisələrin yaranmasına səbəblərdən biri də mehzi tibbi klinik psixoloji və psixoterapevtik xidmətin olmamasıdır".

**Müəssisələrimiz bağçalarını da orta məktəb kimi məcburi təcridinə keçməsinin labüdü olduğunu vurğulayıb:**

"Hər bir ailə övladını bağçaya aparmalıdır. Çünki şəxsiyyətin yetişməsi üçün vacib şərtlərdir. Hadisənin "qəhrəmanına" sual vermək lazımdır ki, daye tutmağa imkanı yox idisə, bağçaya niyə qoymurdu? Ona görə ki, o da canidir. Bu səbəbdən hadisənin məsuliyyət daşığı kimi ata da cəzalandırılmalıdır. Dəfələrlə ailəsi səbəbindən intihara vadar qalan yeniyetmələrin ataları övladının ölümü yox, öz canını həbsdən xilas etmək haqqında düşünürlər. Təəssüf ki, belə "valideynlər" barədə atalar yaxşı deyib ki, su meymanın boğazına çıxanda balasını ayağının altına qoyur".

**Psixoloq Elmür Rüstəmov isə qeyd edib ki, cinayətkarın cinayəti törətmə formasına görə, şəxsə antisosial şəxsiyyət pozuntusu müşahidə olunur:**

"Həmin şəxslərdə emosional laqeydlilik, empatiya əskikliyi olduğu üçün onlar qıcıqlanaraq cinayətə elə atə bilirlər. Adətən antisosial şəxsiyyət pozuntusu olan insanlar uşaqlıq dövründə davranış pozuntusu yaşayırlar. Bu əlamətlər 15 yaşından özünü daha qabarıq göstərməyə başlayır. Bundan başqa, zərərli vermişlərə meyil, psixoaktiv maddələrin istifadəsi, cinayət tərkibli hallarla nəticələnir".

**E.Rüstəmovun sözlərinə görə, elə adamlar uşaqlıq dövründə törətdiyi cinayətə uyğun zorakılıqlardan ən azı birinə məruz qalmış olur:**

"Həmin dövrdə edilən zorakılıqlar insanın mentalitetində bəzi anomaliyalara şərait yaradır. Onların düşüncə və mühakimə sistemləri düzgün işləmir. Səhv qiymətləndirmələr nəticəsində nəzarətsiz aqressiv bir quruluşa malik olurlar. Cinsi məmuniyyət üçün öldürən (zorlama və s.) silsilə qatillərin strukturları təhlil edildikdə, həmin insanların uşaqlıq illərində baxımsızlıq tərzindən başqa digər zorakılıq növlərinə də məruz qaldıqları görünür. Qatillərin 50 faizinin uşaqlıqda psixoloji, 36 faizinin fiziki, 26 faizinin isə cinsi istismara uğradığı müəyyən edilib".

**Psixoloq Fərqanə Mehmanqızı da əlavə edib ki, insanın bir şəxsi öldürməsi şizofreniya, manyaklığın əlamətidir:** "Psixoloji durumu yerində olan insan bu addımı ata bilməz. Bir cana qiya bilən insanın ciddi bir psixoloji pozuntusu olmalıdır".

Sücaət Mehti

## "Səsini eşidəndə bildim ki, Hüseyn Dəryadır"

Naməlum şəxs reperin ölüm anından danışır

Anonim şəxs mərhum reper Hüseyn Dəryanın həyatını itirdiyi qəzadan danışır.

"Şərq" in məlumatına görə, kimliyini gizli saxlayıb "O Üz" verilişinə danışan şəxs həmin qəzanın şahidi olub:

"Martın 14-ü axşam vaxtı idi, Mərdəkan yolu ilə işdən gəlirdim. 20-30 metr qabaqda avtomobil qəzasının baş verdiyini gördüm. Səhv etməmişəm, boz rəngli kiçik avtomobil yük maşınıyla toqquşmuşdu. Məsələnin nə olduğunu öyrənmək üçün ora yaxınlaşdım. Yük maşınının sürücüsünə heç nə olmamışdı.

Onunla köməkliş avtomobiləki sürücünü çıxartmaq istədik. Siması tanış gəlirdi, kimliyini ballı edə bilmədim. Səsini eşidəndə bildim ki, Hüseyn Dəryadır.

H.Dəryanın özünəməxsus səsine görə həminin içindən seçmək mümkün idi. Bir söz deyirdi, "mən ölmək istəyirəm". Onu maşından çıxardıq, təcili yardımla xəstəxanaya apardılar. Sonrasından məlumatsız idim. Həmin günün sabahı xəbərlərdə H.Dəryanın rəhmətə getdiyini söylədilər. Çox pis oldum, cavan idi, heyif ondan, Allah rəhmət etsin".

Aygün Tahir

## Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutu

### KURSLAR

-MÜHASİBAT (2 AY)

-Mobil telefonların

təmiri (3 ay)

-KOMPYUTER (1-3 AY)

-KOSMETOLOGİYA və VİZAJ (3 AY)

-KİŞİ və QADIN BƏRBƏRİ (1-3 ay)

-Dizayn (3-6ay)

-Masaj (3 ay)

-Biçmə - Tikiş (3 ay)

-Məktəb Psixologiyası (12 ay)

Tel: (012) 489-08-84

Mob: (070) 241-28-67

www.az-baku.com

Təsisçi və baş redaktor: Akif Aşırı  
Baş redaktorun i müavini: Yusif Nəzərli  
Redaktor: Ayyət Əhməd

Reportyorlar qrupu:

Mələhət Rzayeva, Şəymən Bayramova, İsmayıl Qocayev, Kənan Eynuroğlu, Günəş Mərd, Aygün Tahir

Texniki heyət:

Rüfət Dadaşov, İmancan Əliyev, Nailə Cabarova, İlahə İbrahimova, Fazilə Məmmədova

Qəzet "Şərq" in kompyuter mərkəzində yığılır, səhifələni və "Azərbaycan" nəşriyyatında çap olunur

Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb.  
Lisensiyası: 535  
www.sherg.az  
e-mail: sherq1996@mail.ru

Ünvan: Mətbuat prospekti, "Azərbaycan" nəşriyyatı.  
Telefon: 447-32-41  
538-44-50, internet 538-44-15, İndeks: AZ1073

Hesab nömrəsi: "Kapitalbank" in ASC 1 sayılı Nəsimi filialı 9900003611  
SWIFT BIK AII-BAZ2X h/h  
AZ17AIB38070019441100466111  
Kod 200112 M/H  
AZ37NABZ01350100000000001944  
VÖEN 1300414651 İndeks: 0330 Tirajı: 2550 Sifariş: 353



## İndi də qaydalar var, kimdir ona əməl edən?

Yeni hazırlanan davranış qaydaları məktəbdəki hadisələrin 30 faiz qarşısını alacaq

"Məktəblərdə hər zaman şagird davranışları ilə bağlı problem olub".

Bunu Təhsil Nazirliyində Ümumi təhsilin təşkil və idarə olunması şöbəsinin müdiri Elmür Əliyev bildirib. Onun sözlərinə görə, ölkədə 70 minə yaxın sinif komplekti var və gündə 350 min dərs keçirilir.

"Bu halda müəyyən problemlərin olması qaçılmazdır. Ötən ildən məktəblərdə keyfiyyət monitorinqinin aparılmasına başlanılıb, tədrisin keyfiyyəti başlıca amil olub. 10 mindən artıq valideyn və şagird arasında anonim sorğu keçirilib. Təhlil nəticəsində müəyyən olunub ki, məktəblərdə şagirdlərin davranış qaydaları təkmilləşdirilməlidir. Qaydalar yeni şərtlər və reallıqlara uyğunlaşdırılmalıdır. Yeni tədris ilinə qədər məktəblərdə şagird davranış qaydalarını tənzimləyən yeni nümunəvi qaydalar hazırlanacaq. Bu

barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək. Yeni qaydalarla məktəblərdə davranış məsələlərini idarə etmək mümkün olacaq".

**Tətbiiq olunması nəzərdə tutulan yeni davranış qaydaları ilə bağlı "Şərq"ə açıqlama verən təhsil üzrə ekspert Elçin Əfəndinin sözlərinə görə, əsas mahiyyət son zamanlar yayılan görüntüləri yayılan bu və digər xoşagəlməz halların qarşısını almaqdan ibarətdir.**

"Ümumtəhsil məktəblərində nəzarət mexanizmi tətbiiq edilir. Burada müəyyən qaydalar və qadağalar müəyyən olunub. Ancaq hələ ki, bu barədə ictimaiyyətə açıqlama verilməyib. Hansı meyarların olduğu barədə məlumat yoxdur.

Sənən İsmayıl

## Ürək narahatlıqları bir günün içində yaranmır

İllərin problemi ürəyin tac damarlarında yığılıb qalır və son anda özünü büruzə verir

Ürək xəstəlikləri bütün dünyada əsas ölüm səbəblərindən biridir. Statistika görə, hər il 17 milyon insan infarktdan həyatını itirir. Son 25 ildə ürək xəstəliklərinin ölüm halları artmaqdadır. Hətta bir çox insan özü də bilmədən infarkt keçirir.

**Tibb və fəlsəfə elmləri doktoru, həkim Şəmsiyyə Namazlı infarktın baş vermə səbəblərindən "Şərq"ə danışır. O bildirir ki, hazırda ölkəmizdə xəstəliklərin statistikasında ürək-damar xəstəlikləri ön cərgədə yer alıb:**

"Bu xəstəliklərin kəskinləşməsinə səbəb olan əsas faktorlar siqaret, alkoqollu içkilər və stressdir. İnsanlar ildə azı bir dəfə müayinədən keçməlidir. Lipid mübadiləsini hər il yoxlayıb onda yaranan kiçik problemlərə qarşı tədbir görməmək, o zaman bu mübadilə pozulur. Nəticədə sonradan ürək-damar tıxanılığının qarşısını almaq mümkün olmaz".

Həkim əvvəlki illərlə müqayisədə indi ürək-damar sistemi xəstəliklərinin daha da cavanlaşdığını vurğulayıb:

"Burdaxüsusi də qida faktorları çox böyük rol oynayır. Qidalanmada yeməklərin bişirildiyi yağlar nəzərə alınmalıdır. Onların tərkiblərindəki triqliseridlərin çox olması birbaşa damar tıxanılığını yaradır. Xüsusilə donduruların tərkibində külli miqdarda triqliseridlər var. Buna önmə vermədən uşaqlar xüsusilə dondurma yeyən uşaqlar gənc yaşların



**Şəmsiyyə Namazlı: "İnfarktdan yan keçmək istəyən şəxslər qidalanmaya, fiziki aktivliyə diqqət yetirməli, eləcə də zərərli vermişlərdən uzaq durmağa çalışmalıdır"**

da ürək-damar problemi yaşayır".

**Ş.Namazlı ürək xəstəliklərinin əsas səbəblərindən biri kimi fiziki aktivliyin aşağı olmasını göstərib:**

"Günümüzdə hər kəs bacardıqca nəqliyyatdan istifadə edir. Günün müəyyən hissəsində piyada gəzənlər olduqca azdır. Gün ərzində mütədq şəkilə yürüyüş etmək lazımdır ki, qəbul etdiyimiz enerji

sərf olunsun. Daha az hərəkətli həyat tərzini keçirən həkim, müəllim, yazıçılar və s.-də infarkt riski daha böyük olur. Bir gündə bizə təxminən 2500 kalori enerji kifayət edir. Amma hesablasaq görərik ki, bu kloridən daha artığını qəbul edirik. Həmin kloridə də sərf etmədiyimiz üçün onlar yavaş-yavaş qlikagen ehtiyatı şəklində toplanır və damarlara çökməkdə davam edir. Bir vaxtdan sonra ayılıb görürük ki, ürəyin qidalanmasında zəiflik yaranıb. Piyada gəzəndə tənəffüs, ürək-damar sağlamlığı".

**Həkimin sözlərinə görə, ürəkdə narahatlıqlar bir günün içində yaranmır. İllərin problemi ürəyin tac damarlarında yığılıb qalır və son anda özünü büruzə verir:**

"Son tədqiqatlara görə çəkilən bir ədəd siqaretdən sonra insanın bədənində olan kapilyarlar, venalar, arteriyalar hər biri iyirmi dəqiqə spazma şəklində qalır. Təsəvvür edin elə insan var ki, gündə bir qutu siqaret çəkir. Bir qutundan da içində haradasa iyirmi beş ədəd siqaret olur. Bəzi insanların, xüsusilə xroniki xəstəliyi olan şəxslərin faciəsi elə burdan başlayır".

Ş.Namazlının qənaətinə görə, ürək-damar xəstəliklərindən, infarktdan yan keçmək istəyən şəxslər qidalanmaya, fiziki aktivliyə diqqət yetirməli, eləcə də zərərli vermişlərdən uzaq durmağa çalışmalıdır.

Günəş Mərd



## Tünzalə aşıq olub "İkinci baharımı yaşayıram"

"Hər bir insanın nəyə ehtiyacı varsa, mənim də ona ehtiyacım var. Sevgiyə də ehtiyacım var. Qadın bir çirəkədir, ağacdır. Onun hər zaman bəslənməyə ehtiyacı var".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva "Günün sədası" proqramında deyib. Müğənni sevgi yaşadığını etiraf edib.

"Bəhram Bağırzadə mənə deyir ki, sənə nə olub, aşıq olmusan? Deyirəm, hə..." deyərək, Tünzalə bildirib.

Müğənni "Tünzalə Ağayevanın sevdidi insan kimdir? İkinci baharınızı yaşayırsınız" sualına belə cavab verib:

"Mənim bunu söyləməməyə böyük haqqım var. Mənə görə desəm, heç nə dəyişməyəcək. Adını çəkməyəcəm. Həminin həyatında normal dəyərlərdir. İnsan öz ailə məqamlarını, münasibətini açıb göstərməyi və ya göstərməyi özü seçir. Mənə belə rahatdı, istəməmişəm ailə mövzuları üzərində piarım getsin. "O, filankesdir, adı, yaşı budur" deməmişəm. 20 ildir demədim, deməyəcəm də... Şəxsi həyatımda xoşbəxtəm. İkinci baharımı yaşayıram".

## 10 il ölmüş qadınla qonşuluqda yaşadılar



Rusiyanın Moskva şəhərində evlərdən birinin sakinləri 10 il ölmüş şəxslə qonşuluqda yaşayıblar.

Oxu.az xəbər verir ki, mumiya kommunal qəza nəticəsində aşkar edilib. Sakinlər mənzil-

lərini su basması, yuxarıdan gələn qonşuların qapını açmaması ilə bağlı şikayətlə kommunal xidmətlərə müraciət ediblər. Kommunal işçilər polis çağırıblar və qapını açıblar. Məlum olub ki, istilik akkumulyatorunun qaldırıcısı yaşıyış evində aşib. Otaqda çarpayıda yaşlı qadının cəsədi olub. Bu, 1956-cı il təvəllüdü mənzilin xanımı olub. Yaxınlıqda, stulda 2012-ci ildən bir paket meyvə şirəsi olub - təxminən eyni vaxtda, 10 il əvvəl qadın ölüb. Qonşuların dediyinə görə, onlar xoşagəlməz qoxu hiss etməyiblər və təqaüdüçünün yoxluğunun fərqi olmayıblar.

## Qar fermerlərin işini çətinləşdirib

Onlar mal-qaralarını qarla əhatə olunmuş çığırda gəzdirir



Türkiyənin Muğla vilayətinə yağan güclü qar fermerlərin işini çətinləşdirib.

Oxu.az xəbər verir ki, Ovacık kəndində fermerlər inək və qoyunlarını iki metrlik qar kütləsi ilə əhatə olunmuş çığırın vasitəsilə gəzdirə bilir.

Yerli sakinlər bildırıblər ki, son beş ildə yaşadığıları ərazidə quraqlıq olub, ona görə də sakinlər qarın yağmasını "bolluq" kimi dəyərləndirib.

## Məşhur cütlük barışdı



Türkiyəli aktrisa Demet Özdemirle müğənni Oğuzhan Koç barışdı.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük münasibətlərinə ikinci dəfə şans vermək qərarına gəliblər. İddiaların yaranmasına səbəb ikilinin "kədar olmadan sevinməz" şərhli yazılan paylaşımı bəyənləri olub.


Qeyd edək ki, bir müddət əvvəl Demetlə Oğuzhanın qısqançlıq səbəbindən ayrıldığı bildirilib. Cütlüyün orta qonşularından olan müğənni Ebru Gündəşin "O ses Türkiye" yarışmasının efirində "vasitəçi olub sizi barışdırır" deyərək ikilinin sonra onları bir araya gətirdiyi deyilir. Barışan ikili hələlik bunu gizli saxlayır.

## Blogger keçmiş prezidentin nəvəsini boşadı



"Xaç gündəliyi"nin müəllifi kimi tanınan rusiyalı blogger Amiran Sərdarov 2016-cı ildə vəfat edən Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun nəvəsi Məryəm Tillyayevadan ayrıldığını açıqlayıb.

Milli.Az xəbər verir ki, məşhurun paylaşımı İnstagramda yayılıb. "Maşa ilə mən ayrıldıq. Təəssüf ki, bu oldu. Həyatımda olduğunuz üçün sizə təşəkkür etmək istəyirəm. Siz çox parlaq, ağıllı və enerjilisiniz. Sizə ələ qalmaqınızı arzulayıram!", - Sərdarov yazıb. O, həmçinin keçmiş həyat yoldaşının heç vaxt kədərlənməməsinə və hər şeyin ən yaxşısının qabaqda olduğuna əmin olmağa çağırıb. "Her şey üçün təşəkkür edərim" deyərək blogger fikrini tamamlayıb.



# Hamının rəğbətini qazandı

## Bakıda avtobus sürücüsü ağlayan körpəni qucağına alıb kiritdi


Avtobus sürücülərinin kobud davranışlarından şikayət edirik. KİV-də yayılan bir məlumat isə mehriban, qayğıkeş sürücülərin də olduğunu göstərir. Məlumat "BakuBus" MMC-nin müvəqqəti istismarında olan 13 nömrəli marşrut xətti üzrə avtobusun müşahidə kamerasının qeydə aldığı görüntülər əsasında.

Görüntüləri şərh edən Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, avtobus dayanacaqda olan vaxt sürücü Oqtay Novruzov körpənin dayanmadan ağladığını görüb. Sürücü valideynə yaxınlaşıb, valideyn icazə verdikdən sonra körpəni sakitləşdirmək üçün qucağına alıb. "Yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlığın olduğunu nəzərə alaraq, sürücü qısa müddət ərzində körpəni

sakitləşdirərək valideynlərinə verib. Yayılan videoda da görünür ki, sürücü körpəni qucağına tutaraq avtobus salonunda o baş-bu başa gedib-gəlir, körpəni sakitləşdirməyə çalışır və buna nail olur. Körpəyə həssas yanaşması sürücünün 6 övladının olmasından irəli gəlir. "Müntəzəm marşrut xətti üzrə avtobus sürücüsünün təlimatına aid bir hal olmadığına baxmayaraq, sürücünün xidməti vəzifəsini yerinə yetirərkən göstərdiyi nümunəvi hərəkət təqdirəlayiqdir", - deyərək M.Ağayev bildirib.

Demək olar ki, bu sürücü indiyədək qeyri-etik davranışlar nümayiş etdirən, kobud ifadələr işlədən sürücüləri əfvə saldı. Bütün sürücülər belə olsa, nə vardi ki!

Mələhat



## Qar fermerlərin işini çətinləşdirib

Onlar mal-qaralarını qarla əhatə olunmuş çığırda gəzdirir



Türkiyənin Muğla vilayətinə yağan güclü qar fermerlərin işini çətinləşdirib.

Oxu.az xəbər verir ki, Ovacık kəndində fermerlər inək və qoyunlarını iki metrlik qar kütləsi ilə əhatə olunmuş çığırın vasitəsilə gəzdirə bilir.

Yerli sakinlər bildırıblər ki, son beş ildə yaşadığıları ərazidə quraqlıq olub, ona görə də sakinlər qarın yağmasını "bolluq" kimi dəyərləndirib.

## Məşhur cütlük barışdı



Türkiyəli aktrisa Demet Özdemirle müğənni Oğuzhan Koç barışdı.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük münasibətlərinə ikinci dəfə şans vermək qərarına gəliblər. İddiaların yaranmasına səbəb ikilinin "kədar olmadan sevinməz" şərhli yazılan paylaşımı bəyənləri olub.

Qeyd edək ki, bir müddət əvvəl Demetlə Oğuzhanın qısqançlıq səbəbindən ayrıldığı bildirilib. Cütlüyün orta qonşularından olan müğənni Ebru Gündəşin "O ses Türkiye" yarışmasının efirində "vasitəçi olub sizi barışdırır" deyərək ikilinin sonra onları bir araya gətirdiyi deyilir. Barışan ikili hələlik bunu gizli saxlayır.

## Blogger keçmiş prezidentin nəvəsini boşadı



"Xaç gündəliyi"nin müəllifi kimi tanınan rusiyalı blogger Amiran Sərdarov 2016-cı ildə vəfat edən Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun nəvəsi Məryəm Tillyayevadan ayrıldığını açıqlayıb.

Milli.Az xəbər verir ki, məşhurun paylaşımı İnstagramda yayılıb. "Maşa ilə mən ayrıldıq. Təəssüf ki, bu oldu. Həyatımda olduğunuz üçün sizə təşəkkür etmək istəyirəm. Siz çox parlaq, ağıllı və enerjilisiniz. Sizə ələ qalmaqınızı arzulayıram!", - Sərdarov yazıb. O, həmçinin keçmiş həyat yoldaşının heç vaxt kədərlənməməsinə və hər şeyin ən yaxşısının qabaqda olduğuna əmin olmağa çağırıb. "Her şey üçün təşəkkür edərim" deyərək blogger fikrini tamamlayıb.



## Kamerada əks olundu!

Özünü 4-çü mərtəbədən atan xanımı bir nəfər xilas etməyə çalışıb

İstanbulda 4-çü mərtəbədən düşərək həyatını itirən televiziya proqramlarıyla məşhurlaşan 29 yaşlı Kübra Ecenin faciə anının görüntüləri ortaya çıxıb. Görüntülərdə, gənc qızın qaçaraq balkona gəldiyi və bir anda özünü boşluğa buraxdığı görünür.

"Şərq" türk mediasına istinadən xəbər verir ki, 29 yanvar axşamı rəfiqəsinin ad günü üçün Esenyurtdakı kafedə yoldaşlarıyla bir araya gələn Ecə, gecenin irəliləyən saatlarında yoldaşlarıyla

Beylikdüzündəki evinə dönüb. Ecə, gecə saatlarında vaxtilə ayrıldığı keçmiş sevgilisi Mehmet Ömrə Ş.ın evinə keçib. Bir müddət evdə söhbətdən sonra xanım özünü 4-çü mərtəbədən ataraq həyatını itirib.

Ortaya çıxan görüntülərdə gənc qızın bir anda qaçaraq balkona gəldiyi və özünü aşağı atdığı görünür. Kamerada onun arxasından bir adamın qaçaraq tutmağa çalışdığı da əks olunub.

Turan

## Mark Zukerberq bir günə 29 mlrd. dollar itirib

"Facebook"un ("Meta Platforms"un törəmə şirkəti) qurucusu Mark Zukerberqin sərvəti ötən gün 29 mlrd. ABŞ dolları məbləğində azalıb.

"APA-Economics" xarici mətbuata istinadən verdiyi məlumata görə, "Meta Platforms"un səhmlərinin 26% ucuzlaşması (ABŞ şirkətləri tarixində bazar dəyərinin ən böyük günlük azalma) şirkətin bazar kapitalizasiyasını 200 mlrd. dollar azaldı və Mark Zukerberqin sərvətindən 29 mlrd. silib. "Forbes"-ə görə, hazırda M. Zukerberqin sərvəti 84,9 mlrd. dollara bərabərdir.

"Amazon" korporasiyasının rəhbəri Ceff Bezos isə əksinə, "Amazon"un ötən ilin IV rübündə xalis mənfəətinin iki dəfə artaraq 14,3 mlrd. dollara çatması fonunda sərvətini ötən il 57% artırıb və 177 mlrd. dollara çatdırıb. Hazırda Bezosun sərvəti bir qədər azalaraq 164,8 mlrd. dollara enib.



## Yaponiyalı alimlər 100 faiz dəqiqliklə hesablayıblar

"Omikron" ştamına yoluxmaq üçün 50 santimetr məsafə kifayətdir

Yaponiya Dövlət Təbib Elmlər İnstitutunun (RIKEN) alimləri dünyanın ən sürətli "Fuqaku" superkompüterini vasitəsilə insanların koronavirusun "omikron" ştamına yoluxması üçün lazım olan şəraiti 100 faiz dəqiqliklə hesablayıblar.

Azertac xəbər verir ki, bu barədə "Yomiuri Shimbun" qəzeti məlumat yayıb. Bildirilir ki, əldə edilən nəticəyə görə ştamın daşıyıcısı olan şəxsin maska geyməsi və sağlam insanla 50 santimetrdən yaxın məsafədə ünsiyyətdə olması "omikron"un tam yoluxması üçün kifayətdir.

Qeyd edilir ki, ştamın daşıyıcısı olan şəxsin maska taxdığıda onun müasirini yoluxdurması ehtimalı söhbət bir saata yaxın davam etsə belə 10 faizə qədər düşür.

Alimlər, həmçinin bildiriblər ki, virusa yoluxmuş şəxsin maska taxmaması, bir metr məsafədə olsa belə 15 dəqiqədən sonra xəstəliyi həmsöhbətinə ötürmüş olur. Yox, əgər həmin şəxsin maska taxması, bu zaman yoluxma ehtimalı sıfıra bərabərdir.

## Mask rəqəmi açıqlayıb

İnsanları Marsa köçürmək 1 trilyon dollara başa gələ bilər



Hazırkı şərtlər altında Marsa insan göndərilməsi 1 trilyon dollara başa gələ bilər.

Oxu.az xəbər verir ki, bu barədə "SpaceX"-in baş direktoru İlon Mask bildirib.

"Biz Marsı koloniyalaşdırma bilmərik, çünki bu, hələlik çox bahadır. Bu gün Marsa insan göndərmək hazırda 1 trilyon dollara (1,7 milyard manat) başa gələcək. Fakt budur ki, təkə raket bəş etmə, insanlara tibbi avadanlıq, rabitə vasitələri lazımdır", - deyərək milyarder izah edib.

Mask həmçinin yeraltı hidroponik fermalardan istifadə edərək özünü təmin edən koloniyalı şəhərləri qurmaq istədiyini açıqlayıb. Milyardların sözlərinə görə, onlar günəş enerjisi ilə işləyəcəklər.

"Bu yolla şirkət məhsul yetişdirmək və insanları arzaqla təmin etmək üçün bütün şəraiti təmin edə biləcək", - deyərək bildirib. Qeyd edək ki, "SpaceX"-in baş direktoru 5-10 il ərzində Marsa insan yollamağı planlaşdırır. Hazırda şirkət müstəmləkəçilərin və yüklərin başqa planətə daşınması xərclərini azaltmağın yollarını axtırır.